



İlham Əliyev Bakıda iki məktəbin açılışını etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 saylı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub. "Unikal" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məktəbdə yaradılan...

Səh.2

Unikal

№33 (2118) 9 sentyabr 2022-ci il

Qiyməti 50 qəpik

Qurucusu: Asəf Rzayev

www.unikal.org

unikal-1@mail.ru



Səh.9

Ölkənin siyasi səhnəsində ciddi dəyişikliklər ola bilər

Sahibə Qafarova beynəlxalq sammitdə minalar masələsini qaldırdı

Spiker: "Ermənistanın həmin ərazilərdə basdırdığı minalar prosesə ciddi maneələr törədir"

Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin "Parlament rəhbərliyi: davamlılığın və rifahın daha effektiv təmin edilməsi üçün risklərin qarşısının alınması" mövzusunda həsr olunmuş 14-cü Sammitində iştirak etmək üçün Özbəkistanın Daşkənd şəhərində işgüzar səfərdədir. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi "Unikal"a verilən məlumata görə, Sahibə Qafarova Sammitin sentyabrın 8-də keçirilən birinci sessiyasında "Pandemiyadan sonrakı global bərpaya dair risklərin aradan qaldırılması" mövzusunda çıxış edib. Milli Məclisin spikeri Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak edən parlament...

Səh.2

"Kimin gücü varsa, siyasi partiya kimi mövcud olacaq"



Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa "Unikal"a müsahibə verib. O, yeni hazırlanan "Siyasi partiyalar haqqında" qanun layihəsinə təklif olunan dəyişikliklərdən, qiymətlərin bahalaşmasından, maaş, pensiya və müavinətlərin artırılmalı olduğundan və s.

Səh.4

Səfər Mehdiyevə 400 milyon manatlıq sual...



Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 746 milyon 777 min manat vergi və rüsumlar daxil olub. Komitədən açıqlanan məlumatlara görə, bu göstərici 2021-ci ilin avqust ayı ilə müqayisədə təxminən 2 dəfə çoxdur. Belə ki, ötən ilin avqust ayında Gömrük Komitəsinin...

Səh.3

İntiqam Babayevin bahalı sükutu...



Gənclər və idman nazirinin sabiq müavini İntiqam Babayevin bu postu tutduğu müddətdə çoxsaylı nöqsanlara yol verdiyi təsdiqləndi. Məsələ burasındadır ki, vaxtilə Gənclər və İdman Nazirliyində QHT-lərlə və idman federasiyalarla işi kurasıya edən sabiq müavinin hansısa (!) səbəbdən bir neçə deputatın himayəsindəki qeyri-hökumət təşkilatlarını böyük...

Səh.6

"30 yaşında kişiləri evinə salır..." - Flora Afətdən danışdı



"Yubileyim haqqında 3 saatlıq bədii sənədli film təqdim olunacaq. Yaxın günlərdə filmin prezenta-siyası baş tutacaq. Filmin adı "Flora"dır".

Bunu "Unikal"a açıqlamasında xalq artisti Flora Kərimova deyib. Müğənni bildirib ki, hazırda nəvəsinin yolunu gözləyir: "Sentyabrda qızım və onun ailəsi gələcək. Oğlumdan iki böyük nəvəm var. Böyük nəvəm Faiqin azərbaycanlı qızla evlənməsini istəyirəm. Qızımdan olan balaca nəvəm isə dörd aylıqdır. Səbrsizliklə onun yolunu gözləyirəm. Bütün günü onun şəkili ilə oynayıram. İlk nəvələrimi oğlumdan görmüşəm, bu da ahıl yaşımaya düşdü. Azərbaycan dilini, musiqisini eşidən kimi, sevinir. Qızım deyir ki, bu müğənni olacaq. Düzü, mən qızımın müğənni olmasına icazə vermədim, ancaq nəvəmin müğənni olmasında dəstək olacam".

Xalq artisti həmçinin müğənni Afət Fərmanqızı və jurnalist Ülviyyə Alovlu tərəfindən verilmiş şikayətləri məhkəmə tərəfindən əsassız hesab edərək icraata qəbul etməsindən də danışdı: "Bu qız (Afət Fərmanqızı - red.) başıma bəla oldu. Onu məhkəməyə dəvət etdilər, lakin gəlmədi. Sonda Afəti axtarısa verdilər. Şikayətçi deyilsən? Gəl, görək də nədir dərdin? Səni qanun çağırır ki, gəl, gəlməlisən. Demirsən Flora pis adamdır, gəl sübut elə. Qorxursansa, sübut edə bilmirsən, dilini sakit saxlayardın. Evini, maşını, məclislərini atıb gedib Rusiyaya. Allah bilir indi o, Rusiyanın hansı ucqar şəhərindədir. Eşitdiyimə görə, çətin dolanır. Məncə ola bilər, özge ölkədə qazancı yox, haqışta deyə-deyə Rusiyada nə qazanacaq? Mən deyilənlərə

inanıram. Çünki xaricdə yaşamaq, dolanmaq çətinidir. Onun bu halına ürəyim yanır. Həyatına qiymət verməyən qadınlara ürəyim yanır. Yazığım gəlmir, sadəcə ürəyim yanır. Axı, sən bunu eləməyə bilərdin. Bir müddət mən onun dediklərinə susdum. Dedim, anadır, qadındır anlayar. Bəlkə mənəm sakit münasibətim onu pıçıldadı, Flora partlayanda bərk partlayır. Bunların heç birini nəzərə almadı. Ondan sonra dedim ki, qoy mənə məhkəməyə versin. İndi vermirsən məhkəməyə. İşlər başlayan kimi qaçdın. Məndə sənə sözündən çıxmıdım, sənənin sözündən keçəni həyata keçirdim. İndi məhkəməyə niyə gəlmirsən, cavab vermirsən. Cavab ver, sonra da qanun nə yazsa, qismətini yaşa. Sonra da ölkəni rahat şəkildə gəz. O, mənəm səssizliyimdən istifadə etdi. Sənə nə olub? Özündə yaxşı bilirsən ki, yalan danışırısan, Orada-burada neçə dəne nakout açıdırır, söydürür. Tək mənə deyil, sənə dostumuz Nazənin xanımı söydürür. Bunu niyə edirsən? Bizimlə nə işin var. Nazənin xanımınla dostluq elədi, paltarını geyindi, yaxın oldu, onun evinə getmişən və qürurla deyirdi ki, evli xanımla dostluq edirəm. Getdiyim yer elə-bələ yer deyil. Sonra da başlayırsan arxasıya danışmağa. Burada yanan sənə, yediyin çörəyə tüpürdün. Mən sənə nə pislik etmişəm? "Nəsimi" ni elə oxumazdı. Mənim bir musiqçi kimi ixtiyarım, nüfuzum var ki, buna münasibət bildirim. Mən bu millətin xalq artistiyəm. Bu ad hər hansı bir mahnıya fikir bildirməyə ixtiyar verir. Sən isə mənə dişinin dibindən çıxanı deyirsən. Bilmirsən ki, dediklərinin arxasında dayanmaq lazımdır? Mənim övladlarım var, həmişə deyirəm ki, bir evin oğlu var, gəlmi-

rəm ki, bir evin oğlu var, gəlmi-ni -qızı var, nə vaxta kimi mən susum?! Çox gözləyirlər ki, mən bu dünyadan köçüm, o dərdi, ağırlığı, təhqirləri övladlarıma saxlayım? Xalq övladlarına mal-mülk, ziynət qoyur mən isə söyüş qoyum? Elə şey olar, özü də mənəm kimi ana. İndiyə kimi bu ad üçün mübarizə aparmışam. 30 yaşında kişiləri evinə salır, özü bilir ki, nələrdən çıxır. Utanmırsan?! Mən sənə bunu bağışlayaram? İndi haradasa gedir parkda gəzir, hansısa heyvan heykəlinin başında oturub yazır ki, "Aparın mənə Azərbaycana". Sən Azərbaycana gələ biləcəksən? Gəlsəndə cavab verməlisən. Qanunla nə deyirlər, onu burada icra elə, yatmaq lazımdır get yat, durmaq lazımdır dur qanun nə desə odur. O, boyda söyüşlərə qanun nə qərar versə onu da et. Sonra da həyatını yaşa. Kim sənə nə deyir. Ancaq bir adam haqqında danışarkən düşünmək lazımdır".

Gülayə Məcid



Ülviyyədən ayrılıq iddialarına reaksiya

Uzun müddətdir məşhur cütlük Ülviyyə Xəlilbəyova və Murad İsmayilovun ayrılıq xəbərləri yayılıb.

Axşam.az xəbər verir ki, buna səbəb onların əvvəl birlikdə tez-tez paylaşım etməsi, son vaxtlar isə bunu dayandırması olub. Məclislərdə bir araya gəlsələr də, Murad və Ülviyyə birlikdə paylaşım etmir, yanyana gəlməkdən qaçırlar. Hətta onlar bir neçə gün əvvəl bir-birini instaqramda izləmədən də çıxarıb.

Ülviyyə sosial şəbəkədə izləyicilərinin ona bu haqda ünvanladığı suallara əsəbiləşib. "Problemim varsa, siz niyə bezmisiniz? Hər ağılda adam var. Sən də gözləməkdə dayanmısan? İcazə verirəm yaxınlaşa bilərsən. Gözüddölusu görəsən. Sizin səhifədə paylaşdığımı unutmuşdum" deyərək, o ayrılıq xəbərlərinə cavab verib.

Ülviyyə bunu reyting üçün etdiklərini yazanlara isə "Mən bunu gizlədirdim axı. Necə bildiniz?" sözləri ilə reaksiya verib. Bir çoxları isə Muradın Ülviyyəyə xəyanət etdiyini yazıb.

Qeyd edək ki, Murad və Ülviyyənin iki oğlu övladı var.

Afaq Aslan kişilərə "namus dərsi" keçdi: "Arvadından, bacısından bixəbərlər..."

Müğənni Afaq Aslan onu təhqir edənlərə cavab verib.

"Unikal" "yeni sabah"a istinadən xəbər verir ki, sosial şəbəkə hesabında bu barədə yazan ifaçı belə insanlara sərt mesaj göndərərək: "Görəsən, səhifələrdəki xəbərlərin altına məşhurların ünvanına təhqir yazanların öz ailələrindən yaxud evdəkilərindən - arvadından, uşağından, bacısından xəbəri varmı? Bax, bu sual mənəm üçün çox maraqlıdır. Evdə ailəsinin namusundan, qeyrətindən bixəbər olanların hamısı sosial şəbəkələrdə nədənsə namus, qeyrət ağacına çevriləblər. Çünki başı ailəsinin qeyrət, namusunu çəkməyə qarışan insanların girib sosial şəbəkələrdə başqalarının ünvanına tənqid, təhqir yazmağa zamanı olmaz!".


Qeyd edək ki, A.Aslan ötən il Dubaya köçüb. Onun əmirlikdə biznesmenlə nişanlandığı barədə məlumatlar yayılıb.



Ülviranın avtomobilini soydular

Aparıcı Ülvira Qarayevanın avtomobilini soyublar.

Bu haqda aparıcı özü məlumat yayıb. O bildirib ki, maşının şüşələrini sındıraraq, əşyalarını götürüblər: "Səhər məhəllədə 3 maşının şüşəsini sındıraraq, içinə giriblər. Mənim maşınımdan bir qab qəpik, böyük çanta kosmetika və bir də hay-hayı getmiş qulaqcıq aparıblar. Polis çağırıdım, Abşeron RPİ-nin tədqiqatçısı hadisəni protokollaşdırdı, ərizəmizi aldı. İnanmıram oğru tapıla, məhəllədə kamera yoxdur, amma nə vaxtsa ələ keçsə, barmaq izləri ilə bu işdə də əlinin olduğu sübut olunar. Əsas məsələ - kosmetikani neynirsən axı? Növbəti oğurluğa dodağını al qırmızı boyayıb, gedəcəksən?".





"İstənilən zaman neft gəlirləri kəskin azala bilər" - Deputat

"Neftin dünya bazar qiyməti 1 gündən 7 faizdən çox ucuzlaşıb. Bir gün əvvəl bareli 94.0 dollara satılan Brent markalı neft indi 88.0 dollardan ucuz təklif olunur".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, avqustun son iş həftəsinin ilk günü ilə müqayisədə neft 17 faizdən çox dəyərsizləşib:

"Neftin qiymətindəki son azalmalar qlobal iqtisadiyyatdakı resesiya riskinin güclənməsi ilə bağlıdır. Rusiya-Ukrayna müharibəsi kontekstində 2022-ci il üçün qlobal iqtisadi artım proqnozu 4.1 faizdən 2.9 faizədək azaldılıb. Avropa İttifaqı üçün builki proqnozlara yenidən baxılıb. İlin əvvəlində 4.0 faiz artım proqnozlaşdırılan avropalılar bu göstəricini 2.8 faizədək azaldıblar. Bütün bunlar neftə olan tələbin azalacağı ilə bağlı bazar tərəddüdlərini artırıb və bu da qiymətlərdə müşahidə olunmaqdadır".

Deputat bildirib ki, dünyada ikinci ən böyük neft istehlakçısı olan Çin pandemiya səbəbindən iqtisadi məhdudiyyətləri genişləndirir: "Bu isə Çin iqtisadiyyatındakı gözənilən artımlara nail olmaqda çətinlik yaradır. Hazırda Çində 65 milyon insan sərt karantin rejimində yaşayır. Bu arada Qərbin İran ilə danışıqları daha da intensivləşib. İrana qarşı sanksiyaların yumşalacağı halda gələn ilin ikinci yarısı neftin bir barelinin qiymətinin 65.0 dollaradək ucuzlaşacağı istisna edilmir. Bütövlükdə, qlobal durğunluq, bazara daha çox neftin çıxarılması kimi proseslər neft bazarı üçün nikbinlik vəd etmir.

Təbii ki, neftin qiyməti yalnız iqtisadi deyil, eyni zamanda siyasi faktorlardan asılı olduğundan, istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı proqnozlaşdırılmayan volatillik bir daha təsdiq edir ki, enerji resursları ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Neft bazarındakı sıçrayışlar istənilən zaman neft gəlirlərini kəskin azalda bilər".

Milli Məclisin deputatı Vahid Əhmədov ötən həftə "Unikal" qəzetinə müsahibəsində bir-birindən ilginç fikirlər səsləndirmişdi. O qeyd etmişdi ki, Azərbaycanın 30 illik müstəqillik dövrü hamar keçməyib. Dövlət çevrilişinə cəhdlər olub, müəyyən ictimai-siyasi və iqtisadi problemlərlə üzləşmişik. 2003-cü ildə İlham Əliyev Prezident seçildəndən sonra stabilləşmə başlayıb: "Neftdən gəlirlər əldə etmişik, iqtisadi dirçəlmə başlayıb, ölkədə maliyyə ehtiyatları formalaşmış. Amma bu dövr ərzində Azərbaycanda kifayət qədər varlanmış insanlar da peyda olub".

eyni səviyyədə bizneslə məşğul ola bilsin. Biz o məcəlləni iki oxunuşda qəbul elədik. Amma üçüncü oxunuşa qoymadılar çıxarmağa. Həmin oliqarxlar imkan vermədilər. Bilirsiniz, oliqarx-məmurlar istənilən prosesə müdaxilə edirlər. Onlar kifayət qədər vasaiti olan insanlardır. Burada söhbət milyardlardan gedir. Bu gün siz də, millət də bilir ki, həmin pul-lar kimlərdədir. Son iki ildə bu məsələnin üzərində ciddi dayandıq. Mən Hökumətdən də, baş nazirdən də tələb etdim ki, gəlin Rəqabət Məcəlləsini qəbul edək, bu məsələlərə son qoyulsun".

Göründüyü kimi, millət vəkili kifayət qədər diqqətçəkici açıqlamalar verib. Öncəliklə, ölkədə oliqarx biznesinin və

V.Əhmədovun söylədiklərindən belə anlaşılır ki, buna səbəb elə oliqarxların özləridir. Onlar sahib olduqları varidatı itirməmək, eyni zamanda daha da artırmaq üçün sözügedən məcəllənin qəbulunu qətiyyənlə arzulamır, var gücləri ilə müqavimət göstərirlər. Əslində oxşar fikirlər əvvəllər də səslənirdi, yeni geniş ictimaiyyət üçün Vahid müəllimin sözlərində xüsusi yenilik yoxdur. Buna baxmayaraq, deputatın məlum mövzuda açıqlaması diqqətçəkicidir - deməli, bəzi oliqarxlar hələ də hansısa qanunverici aktın qəbuluna əngəl törədəcək qədər ciddi təsir imkanlarını əllərində saxlamağa davam edirlər. Bəs bütün bu söylənilənlərlə bağlı yaxın gələcəkdə

Azərbaycandakı oliqarx biznesinin yeni kodları

Davam edən məmur varlanması, inhisarçılıq, korrupsiya...
- deputatın sensasion açıqlamalarının pərdəarxası!



Deputatın sözlərinə görə, ötən dövr ərzində Azərbaycanda müxtəlif yollarla varlanan, oliqarxa çevrilən vəzifəli şəxslər olub: "Təbii ki, bu qədər varlanmaq təmiz yolla qeyri-mümkündür. Yalnız dövlət büdcəsinin hesabına oliqarx olmaq mümkündür. Çox təəssüflə qeyd edirəm ki, həmin o adamlar vəsaitlərin əksər hissəsini də xaricə çıxarıblar. Həmin vəsaitləri Azərbaycana qoysaydılar, zavod- fabriklər tikseydilər, əlbəttə ki, ölkə iqtisadiyyatına töhfə vermiş olardılar. İşsizlik azaldı, əhalinin güzarını yaxşılaşdı, ərzaq problemi olmadı. Yəni, bu gün Azərbaycanda oliqarx-məmur biznesi davam edir. Deyirlər ki, ölkədə monopoliya, inhisarçılıq yoxdur, yalan söhbətdir".

Vahid Əhmədov Rəqabət Məcəlləsindən və onun qəbul olunmasına yaradılan maneələrdən də danışdı: "Bir məsələni diqqətinizə çatdırım. 10 ildən çoxdur ki, Rəqabət Məcəlləsi Milli Məclisdədir. O Məcəllənin qəbul edilməsində əsas məqsəd bazarda azad rəqabəti bərpa etməkdir. Yəni, bazarda haqsız rəqabət olmasın ki, inkişaf getsin, hamı

inhisarçılığın davam etdiyini vurğulayıb. İkincisi isə oliqarxların başibəlalı Rəqabət Məcəlləsinin qəbul edilməsinə mane olduğunu bildirib.

Xatırladaq ki, son illərdə ölkədə həm monopolizm, həm korrupsiyaya qarşı mübarizə xeyli genişləndi. Bu mübarizənin nəticəsidir ki, kifayət qədər yüksək vəzifəli şəxslər də daxil olmaqla saysız-hesabsız məmur hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, barələrində cinayət işi açılıb, haqlarında məhkəmə tərəfindən həbs cəzaları verilib. Eyni zamanda bir sıra məmur-oliqarx uzun illərdir tutduqları postlardan kənarlaşdırılıb, bununla da onların dövlət vəsaitlərinin talan edilməsi hesabına qurduqları nəhəng biznes imperiyası "qumdan qala" kimi uçulub-dağılıb. Sadalananlar azad sahibkarlığın önündəki xeyli əngəlin aradan qalxmasına imkan verib. Lakin deputatın dediklərindən aydın olur ki, Azərbaycanda məmur biznesinə son qoyulmasından danışmaq hələ tezdir.

Digər tərəfdən, Rəqabət Məcəlləsinin qəbulu hələ də mümkün olmayıb və

nələri proqnozlaşdırma bilirik?

Əvvəla, bir halda ki, ölkədə mayası korrupsiya ilə yığılan məmur biznesi tam ləğv olunmayıb və o, mövcudluğunu davam etdirir, deməli, bizi qarşıda yeni məmur həbslərinin gözləməsi də qaçılmazdır. Eyni zamanda, bir sıra dövlət qurumlarında, - nazirliklərdə, komitələrdə, şəhər və rayon icra hakimiyyətlərində və s. - yoxlamaların intensivləşdirilməsi, yeyinti, rüşvət hallarının aşkarlanması istiqamətində hüquq-mühafizə orqanlarının xüsusi əməliyyatlarını davam etdirmələri də tamamilə gözləniləndir.

İkincisi, bu günədək kifayət qədər yüksək və orta vəzifəli, eləcə də aşağı rəngli məmur həbsə atıldığı halda hələ də məmurların "köhnə verdişlərindən əl çəkməməsi", obrazlı desək, "gözü çıxmış qardaşlarından dərslər almaması" düşündürücüdür. Belə görünür, bir çox kreslo sahiblərinin pul, var-dövlət hərisliyi gözlərini elə örtüb ki, hətta həbs ehtimalı da onları korrupsiyadan, rüşvətdən çəkəndirir. Elə isə nə etmək lazımdır? Fikrimizcə, bu sualın cavabını axtarmağa, bəhs olunan məqamın analizinə ciddi ehtiyac var. Məsələn, ola bilməz ki, dövlət büdcəsinin talan edərək milyonlar qazananların sonra da 5-10 il həbs cəzası alması, axırda isə 1-2 il həbs yatıb azadlığa buraxılması hələ də vəzifədə olan korrupsionerləri cəsarətləndirir? Mümkündürmü ki, belələri oturub düşünürlər: "Bundan sonra nəinki nəvə-nəticəmə, hətta kötücəmə, iticəmə yetəcək qədər pul yığım, uzaqbaşı axırda gedib 1-2 il, uzağı 3-4 il həbs yatıb azadlığa çıxaram, həyatımı yağ-bal içində davam etdirərəm...".

Bir sözlə, ölkədə korrupsiyanın, inhisarçılığın kökünü kəsmək üçün hüquqi müstəvidə konkret addımlarla yanaşı, hərtərəfli analizlərin aparılması və bu analizlərin nəticələrinə uyğun olaraq bəhs edilən qanunsuzluqlara qarşı mübarizə formaca da, məzmunca da genişləndirilməlidir.

Sənən Mirzə

Milli Məclisin sədri Sahibə Qafarovanın tapşırığına əsasən, parlamentdə "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanması üzərində iş davam edir. Ülkəmizdə dövlət qeydiyyatına alınmış 39 siyasi partiya yeni qanun layihəsi ilə bağlı təkliflərini artıq Milli Məclisə təqdim edib.

Bu barədə "Unikal"a Milli Məclisin Mətbuat və İctimaiyyət-lə əlaqələr şöbəsinə bildirilib. Qeyd olunub ki, yeni qanun layihəsinin hazırlanması prosesində 20-dən artıq ölkənin bu sahədə təcrübəsi və Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələri də nəzərdən keçirilib. Qabaqcadan bildirildiyi kimi, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin geniş müzakirəsi məqsədi ilə Milli Məclisdə ictimai dinləmələrin keçirilməsi nəzərdə tutulub. İlk ictimai dinləmənin cari ilin sentyabrın 28-də keçirilməsi gözlənilir. İctimai dinləmə zamanı səsləndiriləcək fikirlər, o cümlədən irəli sürüləcək təkliflər nəzərdən keçiriləcək. Qanun layihəsinin ilkin variantı ilə aşağıda göstərilən keçiddən istifadə edərək tanış olmaq olar.

Milli Məclisin komitə sədri, YAP İdarə Heyətinin üzvü Tahir Mirkişili fikirlərini "Unikal"la bölüşərkən deyib ki, siyasi partiyaların ölkəmizin inkişafının qarşısında duran çağırışların dəf edilməsində rolunun daha artırılması, milli məsələlərdə həmrəyliyə nail olunması, siyasi mədəniyyətin inkişaf etdirilməsi, konstruktiv və ədalətli siyasi dialoqun gücləndirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2018-ci ildən başlayaraq daha da sürətlənən siyasi islahatlarının başlıca hədəfləridir. Onun fikrincə, keçən qısa müddət ərzində bu istiqamətdə xeyli müsbət nəticələr əldə olunmuş, 2020-ci ildəki Vətən Müharibəsi ərəfəsində ölkədə tarixdə görünməmiş milli-siyasi birlik əldə edilib: "Bu dövrdə vətəni və dövlətini sevmə bütünü siyasi partiyalar bir yumruq kimi birləşdi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi qələbə əldə etdi. 2020-ci il parlament seçkilərindən sonra cənab İlham Əliyev parlamentdə çıxışı zamanı demişdi: "Mənim tövsiyəm o olmuşdur ki, müxtəlif partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəminə gücləndirmək üçün buna ehtiyac var". Beləliklə keçən 2 il müddətində Milli Məclisdə təmsil olunan bütün siyasi partiyalar arasında əməkdaşlıq və dialoq mühiti xeyli inkişaf etdi, qəbul edilən qanun layihələrinin keyfiyyəti xeyli artdı. Qeyd edirəm ki, hazırda Milli Məclisdə 10 siyasi partiya təmsil olunur. Müqayisə üçün Rusiyada 6, Türkiyə 12, Gürcüstanda 4 (2016), Ermənistanda 4, Qazaxstanda 4, Ukraynada isə 7 siya-

sı partiya parlamentdə təmsil olunur".

Komitə sədri qeyd edib ki, hazırda ölkəmiz yeni bir dövrə qədəm qoyub. Onun sözlərinə görə, torpaqlarımız işğaldan azad olmuş, 30 illik konflikt başa çatmış, ordumuz bütün strateji mövqelərə sahib olmuş, iqtisadiyyatımız daha da güclənib: "Yeni mərhələdə cənab İlham Əliyevin siyasi-iqtisadi islahatları daha da genişlənməkdə və strateji xarakter almaqdadır. Cəmiyyətdə siyasi qüvvələrin konstruktiv, yaradıcı olmaları, milli maraqlara xidmət edərək cəmiyyətin və dövlətin inkişafına dəstək vermələri hesab edirəm ki, hər bir vətəndaşın istəyidir.

maddədən ibarət olmaqla daha əhatəlidir. Hesab edirəm ki, geniş müzakirələr nəticəsində qəbul ediləcək yeni qanun ölkəmizdə siyasi partiyaların inkişafı, siyasi konstruktiv dialoqun, əməkdaşlığın güclənməsi və siyasi rəqabət mədəniyyətinin daha da inkişafı üçün yeni səhifə açacaqdır".

Ümid Partiyasının sədri İqbal Ağazadə "Siyasi Partiyalar Haqqında" yeni Qanun layihəsi ilə bağlı fikirlərini ifadə edib. O hesab edir ki, "Siyasi Partiyalar Haqqında" yeni Qanun layihəsinin çətin və cəmiyyət üçün, o cümlədən siyasi institutlar üçün qəbul olunmayan bir sıra tərəfləri var: "Əvvəla, "gsiyasi partiya-

gücünü və imkanlarını bilir, qiymətləndirir, qələbə qazanacağına bildiyi vaxt seçkidə iştirakla bağlı qərar verir. Digər hallarda fərqli fəaliyyət növləri ilə məşğul ola, insanları ətrafına toplaya, sıralarını genişləndirə və yaxud da maarifləndirmə işi ilə məşğul ola bilər. Siyasi partiyaların vəzifəsi təkcə seçkilərdə iştirak və ya hakimiyyətə gəlmək deyil".

İ. Ağazadə onu da qeyd edib ki, partiyaların qeydiyyatı məsələsi sadələşdirilməlidir, nəinki mürəkkəbləşdirilməlidir: "On min üzvlə siyasi partiya qeydə alınır, istər prezident seçkilərində 45 min, istər parlament seçkilərində 450, istərsə də bələdiyyə seçkilərində 25, 50, 100 imza to-

dumdur və Azərbaycanın üzvü olduğu, həm də tərəfdaşlıq, əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlarla ciddi problemlər yaradacaq. Bura ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu, o cümlədən Venesiya Komissiyası daxildir".

Deputat Vüqar Bayramov isə bildirib ki, yeni inkişaf hədəfləri kontekstində "Siyasi partiyalar haqqında" yeni Qanunun qəbulu zəruri idi. Onun fikrincə, Azərbaycanda siyasi müstəvidə həyata keçirilən islahatların dərinləşməsi prioritet olmaqla yanaşı, müasir dövrün çağırışlarından biridir. Bu baxımdan "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin hazırlanmasına islahat-

Ölkənin siyasi səhnəsində ciddi dəyişikliklər ola bilər

"Siyasi partiyalar haqqında" yeni qanun nə vəd edir? - Rəylər



Bunun üçün isə ilk növbədə hesab edirəm ki, qanunvericilik bazası təkmilləşməli, milli maraqlara xidmət edən partiyaların inkişafı üçün daha çox institusional imkanlar yaradılmalıdır. Məhz bu məqsədlə Milli Məclis tərəfindən yeni "Siyasi partiyalar haqqında" qanun layihəsinin hazırlanmasına başlanılması və layihənin ictimai müzakirə üçün açıq olması elan edilmiş, bu prosesin açıq və demokratik olması təmin edilmişdir. Keçən 2 aydan çox müddət ərzində 39 siyasi partiyanın qanun layihəsi barəsində öz təkliflərini Milli Məclisə təqdim etməsi müzakirələrin inkluzivliyinə nail olunduğuna dəlilətdir. Qanun layihəsinin ilkin versiyası Milli Məclisin saytında dərc edilmişdir. Sentyabrın 28-dən başlayaraq qanun layihəsi barəsində Milli Məclisdə müzakirələrin başlanması qəbul ediləcək sənədin bütün konstruktiv siyasi qüvvələrin inkişafı ilə bağlı maraqlarına xidmət edəcəyinə inanırıq.

Qeyd etmək istəyirəm ki, hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" qanun 03 iyun 1992-ci ildə qəbul edilib. Qanun 22 maddədən ibarətdir. Yeni təklif edilən qanun layihəsi isə 30

lar qeydiyyatına alınmırsa, fəaliyyət göstərə bilməzlər" anlayışı düzgün deyil. Bu, bazarda meyvə satmaq deyil ki, piştaxta verməyələr, və yaxud da onların hər hansısa bir şəkildə fəaliyyətinə qadağa qoyalar. Biri söz danışacaq, mövqə ifadə edəcək və deyəcək ki, mən siyasi partiyayam. Bunu deyən "mən siyasi partiyayam" dediyinə görə cinayət məsuliyyətinə cəlb olunmayacaq və yaxud da hər hansı bir inzibati qaydada tənbeh tədbirinə məruz qalmayacaq. Bu, ümumiyyətlə, konstitusiyada təşbit olunmuş birləşmək hüququnun fəlsəfəsinə ziddir. Nə edəcəklər? Hesab edirəm ki, bu yanaşma doğru yanaşma deyil və qadağalar ümumiyyətlə dünyada normal hal hesab olunmur.

Digər məsələ seçki ilə bağlıdır. Siyasi partiyaların seçkiləri boykot etmək hüququ var. Seçkilərdə iştirak hüququnu da, boykot hüququnu da partiya seçir. Hansı anda, hansı dövrdə seçkilərdə iştirak etməyi məqbul hesab edəcəksə, o zaman edəcək. Bunu inzibati qaydalarla və yaxud da məhdudiyyətlərlə kimse siyasi partiya dikte edə bilməz. Siyasi partiya özünün

planılması ilə bağlı təkliflər indidən gündəmdən çıxarılmalıdır. Partiyaların proseslərdə iştirakını təmin etmək üçün hakimiyyət daha yüngül şərtlər təklif etməlidir və siyasi partiyaların cəmiyyətdəki yerini və rolunu demokratik seçkilər müəyyən etməlidir. İnzibati üsullarla və siyasi partiyaların cəmiyyətdəki yerini və rolunu müəyyən etmək mümkün olmayacaq, bu da əlavə problemlər yaradacaq. Ona görə də hesab edirəm ki, mövcud dəyişikliklər Azərbaycanın getmək istədiyi və məlum kursla ziddiyyət təşkil edir və bu, siyasi partiyaların cəmiyyətdəki siyasi rolunu azaldır. Öncəliklə qeyd edirəm ki, Ümid Partiyasının nə seçkilərlə bağlı, nə də on min partiya üzvü ilə bağlı heç bir problemi yoxdur. 68 rayon təşkilatımız, 57 mindən yuxarı üzvümüz var və təsisçilərimiz də 20 ildən yuxarı Azərbaycanda yaşayır və heç vaxt başqa ölkənin vətəndaşı olmayıblar. Məsələ bizə aid deyil, məsələ ümumilikdə sistemin və siyasi partiyalar haqqında qanunun özünə aiddir. Siyasi partiyaların iki dəfədən artıq seçkidə iştirak etməklə bağlı qeydiyyatının ləğv olunacağı absurd bir qərarıdır. Çünki yuxarıda da qeyd etdiyim kimi seçkilərdə iştirak qərarını siyasi partiyalar özləri qəbul edirlər və optimal, məqbul bildiyi vaxtlarda seçkilərdə iştirak edirlər. Siyasi partiyalar hansı seçkilərdə qələbə qazanacaqlarını və hansı yeri tutacaqlarını o cümlədən boykot və iştirak qərarını onların ayrı-ayrı strukturlarına aid bir məsələdir. Hər hansı bir inzibati üsullarla və yaxud da onun qeydiyyatının ləğv olunması təhdidi ilə siyasi partiyaları seçkilərdə iştirak məcbur etmək olmaz. Bu, qanuna, Konstitusiyaya - Konstitusiyanın "Birləşmək" hüququ ilə bağlı maddəsinə ziddir. Siyasi partiyalar haqqında qanuna dəyişikliklər təklif olunan formada qəbul ediləcəksə, bu, geriye doğru ad-

ların tərkib hissəsi kimi baxmaq lazımdır.

Deputat xatırladı ki, mövcud "Siyasi partiyalar haqqında" Azərbaycan Respublikasının Qanunu 1992-ci il 3 iyun tarixində qəbul edilib: "Aydındır ki, ötən 30 ildə siyasi münasibətlərə baxış dəyişib və ölkədə formalaşan yeni siyasi düzən hüquqi müstəvidə də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımların atılmasını vacib edirdi. Layihənin hazırlanması prosesində demokratik dəyərlərin gözlənilməsi və şəffaflığın qorunması əsas prinsiplərdən olub. Belə ki, qanun layihəsi Milli Məclisin plenar iclasına, həmçinin komitələrin iclasına çıxarılmazdan əvvəl Milli Məclisin saytında yerləşdirilib və bu ayın 28-də ilk ictimai dinləmə də təşkil ediləcək. Məhz bu prinsiplərin gözlənilməsi layihənin hazırlanması prosesində siyasi partiyaların daha fəal iştirakına zəmin yaradıb. Artıq 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib ki, bu da prosesdə siyasi inkluzivliyin yüksək olduğundan xəbər verir. Çox vacib məqamlardan biri də layihənin hazırlanması zamanı beynəlxalq təcrübənin öyrənilməsinin nəzərə alınmasıdır. Layihə hazırlanarkən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, həmçinin 20-dən artıq ölkənin təcrübəsi öyrənilib və yaxşı təcrübələr nəzərdən keçirilib. Bu isə qanun layihəsinin beynəlxalq prinsiplərinə uyğun olaraq hazırlanmasının göstəricisidir".

V. Bayramovun sözlərinə görə, Milli Məclisin saytında yerləşdirilmiş layihə ilkin variantdır və bu da o deməkdir ki, ictimai dinləmə zamanı verilən təklifləri nəzərdən keçirilməklə qanun layihəsi daha da təkmilləşdiriləcək.

Z. Məmmədli

İlham Əliyev Bakıda iki məktəbin açılışını etdi



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Nəsimi rayonunda yeni korpusu tikilən 35 sayılı tam orta məktəbdə yaradılan şəraitlə tanış olub.

"Unikal" xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov məktəbdə yaradılan şərait barədə dövlətimizin

başçısına məlumat verdi. Bildirildi ki, 1931-ci ildən fəaliyyət göstərən 35 nömrəli tam orta məktəb tamamilə yenidən qurulub, təhsil ocağının 1931-1935-ci illərdə inşa edilmiş köhnə korpusu sökülərək yenidən inşa olunub. Məktəbin 888 şagird yerlik yeni binasında 24 sinif, informatika, əmək, hərbi hazırlıq, xarici dil, musiqi, rəsm, tibb otaqları, fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, yeməcxana və akt zalı yaradılıb. Dördmərtəbəli binanın ümumi sahəsi 5454 kvadratmetrdir.

Prezident İlham Əliyev məktəbin yeni binasının çağırışa qədər hərbi hazırlıq otağında, ekosinifdə, biologiya kabinetində, informatika və rəsm otaqlarında, yeməcxanada, əmək otağında və fizika kabinetində yaradılan şəraitlə tanış oldu.

Bundan əlavə, Prezident İlham Əliyev Bakının Suraxanı rayonunda yeni inşa edilmiş 87 sayılı məktəb kompleksində yaradılan şəraitlə tanış olub. Eldar Əzizov Prezident İlham Əliyevə məktəbdə yaradılan şərait barədə məlumat verdi. Bildirildi ki, 1928-ci ildə inşa edilən təhsil ocağında müxtəlif illərdə təmir-bərpa işləri görülsə də, sıxıq səbəbindən məktəbin əsaslı şəkildə yenidən qurulmasına ehtiyac yaranmışdı. Məktəbin 790 şagird yerlik binasında 54 sinif otağı var idi. Azərbaycan Prezidentinin "Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası ilə bağlı tədbirlər haqqında" 2020-ci il 5 may, 2021-ci il 8 may, 2022-ci il 27 aprel tarixli sərəncamlarının icrası ilə əlaqədar məktəbin binası əsaslı təmir edilib və köhnə korpus sökülərək yerində yenisi tikilib. Eyni vaxtda 2304 şagirdin təhsil ala biləcəyi məktəb bütün inventarla təchiz edilib. Yeni dərs ilində şagirdlərin istifadəsinə veriləcək müasir məktəb binası 82 sinif otağından ibarətdir.

Sahibə Qafarova beynəlxalq sammitdə mina məsələsini qaldırdı

Spiker: "Ermənistanın həmin ərazilərdə basdırdığı minalar prosesə ciddi maneələr törədir"

Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin "Parlament rəhbərliyi: davamlılığın və rifahın daha effektiv təmin edilməsi üçün risklərin qarşısının alınması" mövzusunda həsr olunmuş 14-cü Sammitində iştirak etmək üçün Özbəkistanın Daşkənd şəhərində işgüzar səfərdədir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin "Unikal"a verilən məlumata görə, Sahibə Qafarova Sammitin sentyabrın 8-də keçirilən birinci sessiyasında "Pandemiyadan sonrakı global bərpaya dair risklərin aradan qaldırılması" mövzusunda çıxış edib.

Milli Məclisin spikeri Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak edən parlament nümayəndə heyətlərini salamlayaraq, bu gün parlamentlərin qadın spikerlərinin global əhəmiyyətli məsələləri müzakirə etmək imkanına malik olduqlarını deyib.

Spiker öz nitqində söyləyib



ki, sülh və təhlükəsizlik olmadan davamlı inkişaf və rifah haqqında danışmaq mümkün deyil. O bildirib ki, Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazilərinin iyirmi faizi 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılıb: "Bu ərazilərdəki bütün şəhərlərimiz, kəndlərimiz, tarixi, mədəniyyət və din abidələrimiz məhv edilmişdir. Təxminən 1 milyon soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür, onların 52 faizi qadınlardır.

Parlamentin sədri diqqətə

çatdırıb ki, Azərbaycan 2020-ci ildə öz torpaqlarını erməni işğalından azad etdikdən sonra bu ərazilərin bərpası və yenidən qurulması istiqamətində iri-miqyaslı işlərə başlanılıb. Azad edilmiş ərazilər yaşıl enerji zonası elan edilib. Burada "Ağillı" şəhərlər, kəndlər salınır. Bütün bunlar yaşıl enerjinin istifadəsi haqqında daha əvvəl səsləndirdiyim fikirlərə uyğundur".

Sahibə Qafarova qeyd edib ki, Ermənistanın həmin ərazilərdə basdırdığı minalar bu prosesə ciddi maneələr törədir. O bildirib ki, bu gün doğma yurd-yuvalarına qayıdan məcburi köçkünlərimizin, o cümlədən qadın və uşaqların həyatı ciddi təhlükədə qarşısındadır: "Humanitar problem olan minalar münaqişələrdən əziyyət çəkmiş bir çox digər ölkələr kimi, Azərbaycanda da iqtisadi bərpa və davamlı inkişafa ciddi əngəl yaradır: Hesab edirəm ki, parlamentlərarası dialoqumuz bu məsələlərə də diqqət yetirməlidir".

Hüseyn

Taleh Kazımova daha bir vəzifə verildi



"Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri dəyişib.

"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin müvafiq sərəncamında əksini tapıb.

Sərəncama əsasən, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Taleh Kazımova olacaq.

Bundan əvvəl Müşahidə Şurasının sədri Elman Rüstəmov idi.

Boş qalan yerlərə qəbulun nəticələri açıqlandı

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbulun nəticələri elan olunub.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, abituriyentlər (həmçinin subbakkalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, eləcə də mobil nömrələr (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə "iş nömrəsi"ni və ya elektron ixtisas seçimi ərizəsindəki "7 rəqəmli kod"u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.


Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək üçün 13853 şəxs ixtisas seçimi edib. Müsabiqə nəticəsində ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə 628 nəfər (o cümlədən 287 nəfər subbakkalavr), tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə isə 11846 nəfər qəbul olub.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerləri 94.99% dolub. Cəmi 625 yer (5.01%) boş qalıb.

Sentyabrın 9-da ali təhsil müəssisələrinin boş qalan (va-

kant) yerlərinə qəbul olanların siyahısı "Abituriyent" jurnalının 9-cu sayında, tam orta orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olanların siyahısı isə Abituriyent jurnalının 10-cu sayında dərc olunacaq.

Ali təhsil müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olan abituriyentlər (subbakkalavrlar) 12 sentyabr saat 12:00-dan 19 sentyabr saat 23:59-dək, orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlər isə 12 sentyabr saat 12:00-dan 21 sentyabr saat 23:59-dək portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında "Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı" xidmətini seçməlidirlər. Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin



müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcəkdir.

Tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə ixtisas seçimi tarixləri haqqında qəbul olanların qeydiyyat prosesi bitəndən sonra məlumat veriləcək.

Azərbaycan daha 5 erməni hərbcini geri qaytarır



Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq bu gün daha 5 erməni hərbi qulluqçunu Ermənistanla təhvil verəcək.

"Unikal" xəbər verir ki, bu barədə məlumatı haqqin.az yayıb.

Məlumatla görə, sözügedən hərbcilərin təhvil verilməsi prosesi Ermənistanla sərhədyanı zonaların birində baş tutacaq.

Baş redaktor:
Zaur Əhməd

Turanbank" ASC Binaqədi filialı.
H/h: AZ70TURA40050054644700110944
M/H: AZ26NABZ0135010000000027944
Kodu: 504692
Şəhadətnamə № 3150
Ünvan: 8 mk-r. Ə.Naxçıvani 5"
Tel./Fax:(012) 561-65-53

Qəzet redaksiyanın kompüter mərkəzində
yığılıb, səhifələnmis və
"Futbol+" servis mətbəəsində çap olunmuşdur

Sifariş 252.

Tiraj:1700

"Növbəti Azərbaycan-Rusiya regionlararası Forumu Bakıda keçiriləcək" - Zaxarova

Bakıda Azərbaycan-Rusiya regionlararası Forumunun növbəti tədbiri keçiriləcək.

"Unikal" xəbər verir ki, bunu ənənəvi brifinq zamanı Rusiya XİN-inin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib.

Mətbuat konfransı nazirliyin sosial şəbəkə səhifəsindən canlı olaraq yayınlanıb.

Zaxarovanın sözlərinə görə, iki ölkə arasındakı diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə ilin sonuna kimi bir sıra yüksək səviyyədə səfərlərin və təmasların həyata keçirilməsi planlaşdırılır. Bu səfərlər zamanı ikitərəfli əməkdaşlığın bütün sferaları əhatə olunacaq.

Səfər Mehdiyeva 400 milyon manatlıq sual...

Dövlət Gömrük Komitəsinin sabiq sədri bir ayda 2 dəfədən çox artıma nə deyəcək?

Bu ilin avqust ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 746 milyon 777 min manat vergi və rüsumlar daxil olub.

Komitədən açıqlanan məlumatlara görə, bu göstərici 2021-ci ilin avqust ayı ilə müqayisədə təxminən 2 dəfə çoxdur. Belə ki, ötən ilin avqust ayında Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 386 milyon 23 min manat vəsait köçürülüb. Bu ilin iyul ayında isə gömrükdən büdcəyə 480 milyon 533,3 min manat daxil edilib. Rəqəmlərdən də göründüyü kimi, avqust ayında Dövlət Gömrük Komitəsinin büdcəyə ödədiyi vəsaitlər kəskin artıb.

Qeyd edək ki, bu ilin iyununda Dövlət Gömrük Komitəsinin yüksək vəzifəli şəxsləri həbs edilib. DTX-da gömrükçülərlə bağlı cinayət işi çərçivəsində öncə adıçəkilən komitə yanında "Azərterminalkompleks" birləşməsinin direktoru, general Ehtiram Xəlilov həbs edilib. Onun barəsində iyunun 22-də Səbail rayon Məhkəməsinə həbs qətimkan tədbiri seçilib. Ehtiram Xəlilova qarşı Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2 və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələrlə ittiham irəli sürülüb.

Ehtiram Xəlilov gömrük hərəqlərinin təşkili və həyata keçirilməsi qaydalarını pozub, dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin real dəyərindən aşağı qiymətləndirilməsi, satışının təşkilində ittiham olunur. İddia olunur ki, general Xəlilov bu işləri tabeliyində olan şəxslərlə birlikdə həyata keçirib. Bundan başqa o, xeyli adamdan külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

Ehtiram Xəlilovdan sonra DGK-nin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rə-



is müavini Rəşad Babayev, Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin rəisi Şükür Səfərov həbs edilib. Onların barəsində həbs qərarı iyulun 1-də Səbail rayon Məhkəməsinə çıxarılıb. Onlar ölkə ərazisinə xüsusi icazə ilə daxil olan iriölçülü və ağırçəkili xarici yük maşınlarının sərhəddəki gömrük nəzarət postlarından buraxılması üçün sahiblərindən rüşvət almaqda ittiham olunur. Rəşad Babayev və Şükür Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülüb. DGK-nin Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, general Məsum Rəsulov isə iyulun 14-də həbs edilib. Onun barəsində həbs qətimkan tədbiri də Səbail rayon Məhkəməsinə seçilib.

Bu baş verənlər fonunda iyul ayının 16-da Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tutduğu

vəzifədən azad olunub. İyulun 18-də isə Dövlət Gömrük Komitəsi sədri vəzifəsinin müvəqqəti icrası Şahin Bağirova həvalə edilib.

Xatırladaq ki, S.Mehdiyev vəzifəsinə itirməmişdən bir qədər əvvəl gömrük yığımlarındakı artımı bu qurumda aparılan islahatlar, işlərin düzgün, müasir standartlara uyğun qurulması və şəffaflığın təmin edilməsi ilə əlaqələndirmişdi. Quruma yönəlik çoxsaylı tənqidləri isə guya komitənin fəaliyyətinin "kiçiklənməsi" ilə izah etməyə çalışmışdı. Lakin DGK-də aparılan həbslər həmin tənqidlərin əsassız olmadığını ortaya qoymaqla yanaşı eks-sədrin şəffaflıqla bağlı dediklərinin də daha çox populizmdən irəli gəldiyini göstərmişdi. Bütün bunlar öz yerində...

İndi Səfər müəllimə maraqlı bir sual ünvanlamaq istəyerdik: bir halda ki, onun zamanında DGK-nin fəaliyyəti ən yüksək səviyyədə təmin edilmişdi, bunun göstəricisi də əvvəlki rəhbərliklərin dövründəki rəqəmlərlə müqayisədir, elə isə Dövlət Gömrük Komitəsinin ötən ilin avqust ayı ilə müqayisədə təxminən 2 dəfə gömrük və vergi rüsumları toplanmasını cənab sabiq sədr nə ilə izah eləyə bilər? Ümumiyyətlə izah eləyə bilərmi?!

Cənab Mehdiyev, axı DGK sədri olduğunuz vaxtla - ötən ilin avqustu ilə vəzifədə olmadığınız bu ilin avqustunda toplanan vergi və rüsumları arasında fərq nə az, nə çox düz 400 milyon manatdır; üstəlik, bu ilin avqustu ilə bağlı rəqəm vəzifədə olduğunuz sonuncu ayın, yəni iyunun göstəricilərindən də təxminən 250 milyon manat, bəli, 250 milyon manat çoxdur. Bəs buna sözünüz nədir?!

Sənan Mirzə



Yerüstü Nəqliyyat Agentliyinin Nizamnamə fondu təsdiqləndi

Yerüstü Nəqliyyat Agentliyinin Nizamnamə fondu təsdiqlənib.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb.

2. Müəyyən edilsin ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nizamnamə fondu 5 642 390 (beş milyon altı yüz qırxdan iki min üç yüz doxsan) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin nəzarət funksiyasını yerinə yetirən əməkdaşlarının xidməti geyim formasının, fərqləndirmə nişanlarının təsvirini və onların daşınması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;

3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 2-ci hissəsində nəzərdə tutulan maliyyələşməni təmin etsin.

5. "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 iyul tarixli 472 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 7, maddə 634; 2016, № 6, maddə 1067, № 11, maddə 1841; 2018, № 9, maddə 1840; 2020, № 3, maddə 231) 1-ci hissəsi ləğv edilsin.

6. "Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 7 dekabr tarixli 704 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 12, maddə 1458) 2-ci hissəsi ləğv edilsin.

7. "Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 25 yanvar tarixli 750 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 1, maddə 72, № 6, maddə 1066) 2-ci hissəsi ləğv edilsin.

İranlı nazir Bakıya gəlir



İrənin yol və şəhərsalma naziri Rüstəm Qasemi Azərbaycana səfər edəcək.

"Unikal" xəbər verir ki, İranlı nazir səfər çərçivəsində Azərbaycan və Rusiya rəsmiləri ilə görüşlər keçirəcək.

Sabah Bakıda Azərbaycan, Rusiya və İran rəsmilərinin iştirakı ilə Şimal-Cənub Dəhlizi haqda iclas keçiriləcək. İclasda bu dəhliz çərçivəsində, əsasən Rəşt-Astara dəmiryolunun tikilməsi, onun tikintisinin sürətləndirilməsi haqda üç ölkənin əməkdaşlıqları müzakirə olunacaq.

Dövlət Komitəsində müharibə veteranları ilə görüş

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bir qrup məcburi köçkün müharibə veteranı ilə görüşüb.

"Unikal" xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun erməni faşizmi üzərində qazandığı möhtəşəm Zəfərin xalqımıza böyük sevinc və qürur hissi bəxş etdiyi, torpaqlarımızın işğaldan azad olunması nəticəsində məcburi



köçkünlərin doğma yurda qayıtmasına imkan yarandığı, artıq Böyük Qayıdışın başlandığı, həmçinin Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, müharibə veteranlarına hər zaman qayğı göstərdiyi qeyd olunub. Dövlətimizin sosial siyasətində bu ka-

teqoriyadan olan vətəndaşlarla bağlı məsələlərin həllinin prioritet təşkil etdiyi diqqətə çatdırılıb.

Komitə sədri görüş iştirakçılarının hər birinin vətənpərvərliyinin gələcək nəsillər üçün nümunə olduğunu bildirib, vətənimizin müdafiəsində göstərdikləri şücaətlərə görə onlara təşəkkür edib.

Səmimi söhbət şəraitində keçən görüşdə məcburi köçkün müharibə veteranları öz fikirlərini və mülahizələrini bildirib, postmüharibə dövrünün xüsusiyyətlərindən, öz arzuları və isteklərindən danışılar. Onlara bildirilib ki, görüşdə qaldırılan bütün məsələlər hərtərəfli araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həlli təmin ediləcəkdir.

Böyük Quruluş Partiyası-nın başqanı, Milli Məclisin deputatı Fazil Mustafa "Unikal"a müsahibə verib. O, yeni hazırlanan "Siyasi partiyalar haqqında" qanun layihəsinə təklif olunan dəyişikliklərdən, qiymətlərin bahalaşmasından, maaş, pensiya və müavinətlərin artırılması olduğundan və s. məsələlərdən danışib.

-Yeni hazırlanan "Siyasi partiyalar haqqında" qanun layihəsi qəbul olunduqdan sonra siyasi partiyaların fəaliyyətinə necə təsir göstərəcək?

-Siyasi partiyalar mahiyyətini dəyişməlidir. Partiyalar seçkiyə stimullaşdırılmalıdır. Partiyalara parlamentdə fraksiya yaratmaq imkanı verilməli, güclənməli və ciddi qurumlara çevrilməlidir. Adıçəkilən qanun 1992-ci ildə qəbul olunub. Onun üzərindən 30 il vaxt keçir. Yeni qanunda proses tənzimlənməlidir ki, siyasi partiyalar rəqabət aparan instituta çevrilsinlər. Əsas bunu nəzərdə tutmaq lazımdır. Qanun layihəsində olan müəyyən detallar müzakirə oluna bilər. Biz siyasi partiyaların rolunun gücləndirilməsi niyyətini qabartmışıq. Bu olarsa, qanun effektiv olacaq.

-Cəmiyyətdə siyasi partiyalara qoşulmaq marağı yoxdur. Həmçinin, diqqət yetirsək, görürük ki, Azərbaycan partiyaları daha çox bir şəxs ətrafında birləşir. Bunun səbəbi nədir?

-Partiya o zaman olur ki, öz proqramı ilə çıxış edir, seçkiyə qatılır. Bizdə seçkilərdə partiya proqramı rol oynamır. Ona görə ki, proporsional seçki yoxdur. Bu baxımdan, partiya arxa planda qalır. İndi çalışırıq ki, partiya ön plana çıxsın. Bu olandan sonra partiyalar arasında rəqabət olacaq, komanda formalaşacaq, partiyaya mütəxəssislər cəlb olunacaq, sənədlər hazırlanacaq və s.

-Yeni qanun layihəsində təkliflərdən biri odur ki, seçkilərdə iki dəfə iştirak etməyən siyasi partiyalar ləğv edilsin. Buna münasibətiniz necədir?

-Bu mümkündür, dəstəkləyirəm. Partiya ola bilər ki, təsadüfən 1-2 dəfə seçkiyə qatılmasın. Amma ard-arda bir neçə seçkiyə qatılmayan partiyanın fəaliyyət göstərməsinin mənası yoxdur. Getsin, bir klub, dəstə, qrup və ya ictimai birlik kimi işləsin. Partiyadırsa, seçkiyə qatılması vacibdir. Həmişə seçkini boykot edib kənara çəkilmək partiya kimi fəaliyyət göstərmək deyil.

-Dövlət qeydiyyatına alınması üçün siyasi partiyaların azı 10 min üzvü olmalıdır təklifini necə dəyərləndirirsiniz?

-Üzv nə qədər çox olarsa, yaxşıdır. O baxımdan ki, partiya daha ciddi quruluşa çevri-

lən bilər. Kimin gücü varsa, siyasi partiya olaraq mövcud olacaq. Gücü olmayan da başqa formada siyasi fəaliyyət göstərəcək. Bir neçə nəfərlə formalaşan sistemlə gələcəkdə hansısa idarəetmə mexanizmi qurmaq mümkün deyil. Ona görə də ciddiləşmənin tərəfdarıyam.

-Cəmiyyətdə müzakirə olunan əsas məsələlərdən biri də qiymət artımlarıdır. Əsasən ərzaq məhsullarının

ləyirir. Bu elə bir məsələdir ki, vətəndaşın sıxıntılarını ortadan qaldırmaq vacibdir. Təcili maaşları artırmaq lazımdır.

-Qiymət artımlarının həm də monopoliya ilə əlaqəli olduğu deyilir. Müvafiq dövlət qurumları bununla bağlı hansı addımlar atmalıdır?

-Müəyyən şəxslərdə imtiyazların olması əsas problemlərdən biridir. Yəni, bu qiymət artımları tək böhranla bağlı

qəddər olmaz. Belə olan halda digər sahibkar təbəqəsinin sıradan çıxarılması üçün yanlış addımlar atılır. Elə etmək lazımdır ki, həm sahibkarlıq stimullaşsın, həm də digər insanlar bu prosesə cəlb olunsun. Onlara sərbəstlik verəndə həm dövlətə vergi ödəyirlər, həm də çox sayda insan işə cəlb edilir. Buna mane olanda işə nə vergi ödənilir, nə də məşğulluqla bağlı problem həllini tapır. Bu da nəticə

vasitəsi deyil. Saatlarla gözləyirsən, avtobus vaxtında gəlmir. Bununla bağlı tədbir görməyəndən sonra yeganə yol odur ki, qiyməti artırıb cəlini qurtarasan.

-Tıxacların aradan qaldırılması üçün başqa ölkələrdə bir sıra nümunələr var. Məsələn, müxtəlif iş saatlarının tətbiq oluması və s. Bakıda olan tıxacın azaldılması üçün hansı işlər görülməlidir?

“Kimin gücü varsa, siyasi partiya kimi mövcud olacaq”

Fazil Mustafa: “Ard-arda bir neçə seçkiyə qatılmayan partiyanın fəaliyyət göstərməsinin mənası yoxdur, getsin, bir klub, dəstə, qrup və ya ictimai birlik kimi işləsin”



qiyməti sürətlə artır. Bunun fonunda maaş, pensiya və müavinətlərin artırılması gözlənilirmi?

-Azərbaycanda olan qiymət artımlarını dünyada baş verən böhranla əlaqələndirirlər. Diqqət edəndə görürsən ki, həmin böhran Türkiyədə də var, amma qiymətlər bizim ölkəmizdə olandan bir neçə dəfə ucuzdur. Bu baxımdan, qiymət artımlarını böhranla bağlamaq nə qədər məntiqlidir, bunu söyləməkdə çətinlik çəkirəm. Qiymət artımlarını müəyyən qədər kompensasiya etmək lazımdır. Bunun da yeganə yolu əmək haqqı, pensiya və s.-nin artırılmasıdır. Bu artımlar olmasa, məsələ problem olaraq qalacaq. Biz də bu istiqamətdə müvafiq dövlət qurumlarından təklifləri göz-

deyil. Müəyyən sahələrdə kimlərsə hər şeyi əlində saxlayıbsa, bu, digər insanlar üçün əlçatan deyil. Bazar belədir ki, ümumi rifah paylaşılmaqda, problemlər qalacaq. Ona görə rifahı, imkanları paylaşmaq lazımdır ki, cəmiyyətin bütün üzvləri bu prosesdə aktiv rol ala bilsin. Təəssüf ki, bizdə böyük əksəriyyət bu prosesdə aktiv rol ala bilmir. Bu da iqtisadi vəziyyətin çətinləşməsinə təsir edən əsas amillərdən biridir. Məsələn, biri var ölkədə 10 sahibkar olsun, biri də var onların sayı 10 mini ötsün. Bunların hər biri ayrıca iş yeri deməkdir. Hələ ki, bunu təmin edə bilmirik. Bunun sıxıntılarını isə vətəndaşlar çəkir. Monopolistlərə qarşı ciddi mübarizə aparılsa, problemlər bu

ədə böhrana gətirib çıxarır.

-Son günlər ictimai nəqliyyatda, xüsusən avtobuslarda gediş haqqının artırılması ehtimalı ilə bağlı fikirlər səsləndirilir. Avtobuslarda gediş haqqı artırılmalıdır?

-Əlbəttə, qiymət artımı ola bilər. Proses ona doğru gedir. Tıxaclar artandan sonra taksini etməlidir? Onlar 1 saat tıxacda qalacaqsa, demək bunu qiymətin üzərinə gələcək. Əlavə yanacaq işlədir, başqa yolu yoxdur. Elə etmək lazımdır ki, tıxac olmasın, nəqliyyat vasitələri normal hərəkət edə bilsin. Digər tərəfdən ictimai nəqliyyatın əhatə dairəsi geniş olmalı idi, amma yoxdur. Bu baxımdan, məcburi şəkildə qiymətlər artacaq. Artıq avtobuslar səmərəli nəqliyyat

-Bununla bağlı bir çox addımlar atılmalıdır, amma onlar gecikib. Tıxacı necə qaydasına salmaq olar? Burada ancaq vaxtılı-vaxtında əsəb dərmanı atmaq lazımdır. Belə böyük şəhərdə 6-7 ildir metro tikintisi dayanıb. Amma burada bir il 5-6 metrostansiya açılmalı idi ki, şəhərin yükünü götürsün. Qatarlar, tramvay xətləri və s. nəqliyyat vasitələri olmalı idi. Bunların heç biri yoxdur. Bir avtobusa ümid qalıb. Həmçinin, şəhərin boşalması istiqamətində də heç bir addım atılmadı, "gecəqondu"ların tikilməsinin qarşısı alınmadı. İndi də onun fəsadını çəkirik. İllər keçdikcə, tıxacların sayı artmağa başlayıb, bundan sonra heç bir tədbirin görülməsi də mümkün olmayacaq. Bu istiqamətdə ümidverici bir şey söyləmək mümkün deyil. DYP əməkdaşları gecəgündüz yol tənzimləməklə məşğuldur.

-Ölkəmizdə struktur islahatları daim aparılır. Yaxın vaxtlarda hansı sahələrdə struktur islahatların aparılması gözlənilir?

-Struktur islahatı ciddi səslənmir. Çünki hər tərəfdə struktur islahatı gedir, amma münasibət, iş prinsipi dəyişməlidir. Hansısa sahədə yeni struktur yaradılanda yüngülləşdirici nəticə ortaya çıxmalıdır. Ona görə də nəticəni düşünməliyik. Onlarla strukturun yaradılması və ya ləğvi məsələnin həll olunması demək deyil. Yaradılan strukturun effektivliyi barədə düşünmək lazımdır. Bu istiqamətdə hökumətin müəyyən tədbirləri olacaq. Ümid edirik ki, bu tədbirlər problemlərin müəyyən dərəcədə azalmasına kömək edəcək.

Anar Kəlbiyev

Çoxsaylı problemlərlə müşayiət olunan yay turizm mövsümü başa çatır. Quru sərhədlərinin bağlı olması səbəbi ilə ölkə əhalisinin mütləq qismi daxili turizmin imkanlarından yararlanmaq məcburiyyətində qaldı və...

Və media aylardır vətəndaşların hotellərdə, istirahət mərkəzlərində həm göstərilən xidmətin keyfiyyətindən, həm də qiymətlərin çox baha olmasından şikayətlərini yazır. Qiymətlər orta statistik azərbaycanlının imkanlarını dəfələrlə üstələyir və əksər hallarda

rayonuna istirahətə yollanan vətəndaşlarımızdan biri - Nurlan Hüseynov bildirib ki, böyük həvəslə getdiyi istirahət mərkəzində qarşılaşdığı mənzərə onu şoka salıb: "Qəbələdə 3 gün 2 gecə istirahətdə oldum. Bu müddət ərzində təkcə 3 nəfər qaldığımız evin kirayəsi üçün 1000 manat pul ödədim. 3 gün ərzində yemək üçün ödədiyim xərc isə 500 manata yaxın idi. Qəbələdən sonra digər bölgələrə səfər etməyi planlaşdırısam da, pulum bitdiyindən 3 günün sonunda Bakıya qayıtmağa məcbur oldum".

Zahid Əliyev isə Qəbələdə yerləşən istirahət mərkəzlərindən birində xarici turistlərə qarşı demək olar ki, soyğunçuluq edildiyinin şahidi olub: "Qəbələdəki istirahət mərkəzində adi suyu belə xarici turistə dəfələrlə baha qiymətə satırlar. 5 manatlıq xidməti turistə 100 manata sırıyırlar. Bu cür istirahət mərkəzlərində menyu təqdim olunmadığından, sahibkarlar müştərilərdən istədikləri məbləği ləri tələb edə bilirlər".

Bir sözlə, Azərbaycanın turizm sektorunda mövcud vəziyyətdən razı qalan kimsəni tapmaq çətindir

Dövlət Turizm Agentliyinin rəhbərliyinə son xəbərdarlıq...

Turizm sektorunda bu il yaşanan problemlərdən nəticə çıxarılmazsa, qurum rəhbərliyi postu ilə vidalaşa bilər



bazar iqtisadiyyatı qanunları, tələb və təklif əsasında deyil, süni şəkildə şişirdilir. Eyni münasibət təkcə yerli turistlər üçün deyil, əcnəbilərə də aiddir. Özü də daha əcaib və biabırçı formada...

Məsələn, "azpolitika.info" yazır ki, bir çox populyar istirahət mərkəzlərinə üz tutan xarici turistlərin "ikili menyu siyasəti" ilə aldadılması halları kifayət qədər çoxdur. Xarici turistin məlumatsızlığından sui-istifadə edən bu istirahət mərkəzləri eyni məhsulu və xidməti yerli vətəndaşlara satdığı qiymətdən dəfələrlə bahasına xaricilərə təklif edirlər. Hətta bəzi yerlərdə "üçlü menyu" tətbiq edilərək Bakıdan, başqa rayonlardan gələnlərlə və yerli rayon camaatına fərqli qiymətlər "oxunur". Bu yolla haqsız qazanc əldə edən istirahət mərkəzləri həm xarici turistləri narazı salırlar həm də dövlət və xalq olaraq Azərbaycanın imicinə, strateji maraqlarına ağır zərbə vurmuş olurlar.

Elə yerli turistlərin də dərdi bir deyil, iki deyil. Məsələn, Qəbələ

Paytaxt sakini Teymur İsayev isə Qəbələdə yerləşən istirahət mərkəzlərində bir çaynıq çayın 10 manata təklif olunduğunu bildirir: "Əksər istirahət guşələrində vətəndaşlara adi çay verilmir. Çay dəzgahla birlikdə təklif olunur ki, onun da qiyməti 30-50 manat arasındadır".

Asəf Qurbanlı Şamaxıya 8-9 saatlıq (gecəlmə olmadan) səfərin bir ailə üçün 250 manata başa gəldiyini bildirib: "Bu xərc aşağı-yuxarı bütün ölkə üzrə eyni qiymətdə qərarlaşır. Əgər səfərinizə gecəlmə də daxildirsə, əlavə olaraq 100-150 manat xərciniz çıxacaq".

Tural Rəhimovun sözlərinə görə, Şamaxıda yerləşən "Sakit göl" istirahət mərkəzində hotelin bir günlük qiyməti 200 manatdan başlayır: "3 nəfərlik bir ailənin günlük yemək xərci minimum 300 manata başa gəlir. Kababın bir şüşəsi 10 manatdan başlayır, adi su 5 manat, salat 10 manatdır. Həmçinin, bu istirahət mərkəzinə giriş adam-başına 20 manatdır".

- istər yerli, istərsə də xarici turist olsun!

Hələ bir müddət əvvəl bu mövzuda "Unikal" qəzeti olaraq rəsmi rəqəmlərə istinadən ayrıca bəhs etmişdik. Bildirmişdik ki, 2022-ci ildə Azərbaycana gələn hər 7 turistdən biri ölkədən narazı gedib. Ən çox narazılar arasında ərəb turistlər, avropalılar, hətta Rusiya və britaniyalılar da var. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yaymışdı.

Komitənin açıqladığı hesabatla görə, 2022-ci ilin ilk 4 ayında xaricdən Azərbaycana 220 min turist gəlmişdi, onlardan 32,5 min nəfəri isə göstərilmiş xidmətləri qənaətbəxş saymışdı. Ümumilikdə narazı turistlərin sayı ümumi turist axınında orta hesabla 14,8% təşkil etmişdi.

Doğrudur, müstəqil ekspertlər yuxarıdakı rəqəmlərin daha yüksək olduğuna şübhə etmirlər, lakin rəsmi rəqəmlər belə ölkəmizə gələn hər 7 nəfərdən birinin narazı qayıtdığını göstərir. Bu isə kifayət qədər yuxarı göstəricidir və narahatlıq doğurur.

Onu da qeyd etmişdik ki, Dövlət Turizm Agentliyi bütün bu nöqsanları, çatışmazlıqları, problemləri seyr etməklə kifayətlənir. Görünür, turizm mövsümündən daha çox qazanmaq istəyən yalnız hotellər, restoranlar, istirahət mərkəzləri deyil, həm də adıçəkilən qurumun özüdür. Lakin ekspertlər xüsusilə bu yay turizm mövsümündəki bəzi problemləri adıçəkilən qurum üçün son xəbərdarlıq kimi qiymətləndirirlər. Onların fikrincə, Agentlik yuxarıda sadalanan, eləcə də toxunmadığımız çoxsaylı digər problemlərin həlli istiqamətində effektiv addımlar atmayacağı təqdirdə, başda sədr Fuad Nağıyev olmaqla rəhbərliyi öz posları ilə vidalaşa bilərlər.

Toğrul Əliyev

Vüqar Qurbanov TƏBİB-in İcraçı direktoru təyin edildi

Sentyabrın 8-də "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının iclası keçirilib.

"Unikal" xəbər verir ki, iclasda "Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının 3.3-cü bəndi rəhbər tutularaq, TƏBİB-in icraçı direktorunun vəzifəyə təyin olunması məsələsinə baxılıb.

Müşahidə Şurasının qərarı ilə 2021-ci ilin 13 sentyabr tarixindən etibarən TƏBİB-in İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Cavanşir oğlu Qurbanov TƏBİB-in icraçı direktoru təyin edilib.

Vüqar Qurbanov Azərbaycan Tibb Universitetinin məzunudur. O, uzun illər həkim-nevropatoloq kimi fəaliyyət göstərərək, həmçinin İcbari Tibbi Sığortada üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsində çalışıb.



Məktəblərdə 3 mindən çox müəllim yeri boşdur



"Azərbaycan məktəblərində təxminən 3 mindən çox müəllim yeri vakantdır".

"Unikal" xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayilbəyli deyib.

Onun sözlərinə görə, həm ötən il, həm də bu il üçün müəllimlərin işə qəbulu üzrə imtahanlarda təqdim olunan vakant yerlərdən bəziləri boş qalıb:

"Tutulmayan vakant yerlər dərs saatları daha az olan və ucqar yerdəki məktəblərdədir. Bu il təxminən həm müddətli, həm də müddətsiz müqavilə ilə işə qəbul edilənlərin sayı təqribi 6 min nəfərdir. İl ərzində boş qalan yerlərə müddətli müqavilə ilə işə qəbul aparılacaq".

Bakı, Sumqayıt və Abşeronda pensiyalar ödənilirdi

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib.

Bu barədə "Unikal"a ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər: "Yaxın günlərdə respublikamızın digər bölgələri üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək".

Bu rayonda qaz olmayacaq

"Qaz İxrac" İdarəsinə məxsus "Zərdab" QPS-də aparılacaq təmir işləri ilə əlaqədar 09.09.2022-ci il tarixdə saat 10:00-dan işlər başa çatanaqədər "Zərdab" QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

"Unikal" xəbər verir ki, təmir işləri görülən müddətdə Zərdab rayonunun qaz təchizatında müvəqqəti məhdudiyyət yaranacaq.



Nazir toxum sərgi-satış yarmarkasına qatıldı

Payızlıq əkinlər ərəfəsində fermerlərin sertifikatlaşmış, iqlimə uyğun, keyfiyyətli toxuma əlçatanlığını təmin etmək məqsədilə bölgələrdə toxum sərgi-satış yarmarkaları keçirilir.

"Unikal" xəbər verir ki, mövsüm ərzində Şəki, İsmayilli, Quba, Ağcabədi, Sabirabad və Cəlilabad rayonlarında təşkil olunan yarmarkalarda minlərlə fermer yerli və xarici toxum sortları ilə tanış olmaq imkanı əldə ediblər.

Bu gün növbəti toxum sərgi-satış yarmarkası Hacıqabul rayonunda təşkil olunub. "Agro Dairy" Məhdud Məsuliyyətli Cəmiyyətinin aqroparkında təşkil olunan yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, "Aqroservis" ASC, Dövlət Toxum Fondu, Aqrar Sığorta Fondu, Azərbaycan Toxumçular Assosiasiyası, yerli toxum istehsalçıları, elmi-tədqiqat institutları, toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.

Tədbirdə çıxış edən Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov bildirib ki, rayonda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Aqrar sahədə uğurlu islahatların həyata keçirilməsi məhsuldarlığın artmasına ciddi təsir göstərərək. Taxılçılıqda məhsuldarlığın artmasına fermerlərin keyfiyyətli, sertifikatlaşdırılmış toxumlara üstünlük verməsi müsbət təsir edib. Bu cür yarmarkaların keçirilməsi toxum istehsalçıları ilə fermerlərin birbaşa əlaqələrin qurmasına, təcrübə mübadiləsi aparmasına səbəb olur.

Kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, hər il olduğu kimi bu il də toxum satış yarmarkalarına maraq böyükdür: "Yüksək məhsuldarlığın əldə olunması üçün ilk addım keyfiyyətli, sertifikatlaşmış toxumdan başlayır. Əkin materialının düzgün seçilməsi yekun nəticədə fermerin yüksək məhsuldarlıq və daha çox gəlir əldə etməsinə səbəb olur. Hər il sahələrdən yüksək məhsuldarlıq əldə edən fermerlərin sayı artır. Burada düzgün aqrotexniki qulluq qədr, düzgün toxum seçimi də mühüm rol oynayır. Bu cür yarmarkalar həm fermerlərin keyfiyyətli toxuma əlçatanlığını təmin edir, həm də toxum bazarının formalaşmasına da müsbət təsir göstərir".

Ölkənin ən böyük toxum istehsalçılarından olan "Agrodiary" MMC-nin rəhbəri Niyazi Əmirbəyov bildirib ki, fermerlər bu il keyfiyyətli toxum almağa daha çox maraq göstərirlər.

Daha sonra tədbir iştirakçıları müxtəlif növ toxumların sərgiləndiyi pavilyonlara baş çəkib, fermerlərlə görüşüblər. Fermerlərə əkin materialı kimi yalnız sertifikatlı toxumdan istifadə etmək, toxum seçimi zamanı torpaq-iqlim xüsusiyyətlərini nəzərə almaq, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etmək tövsiyə olunub. Bildirilib ki, mövcud torpaq və su ehtiyatları fonunda taxılçılıqda orta məhsuldarlığın artırılması yerli şəraitə uyğun toxum seçiminə və düzgün aqrotexniki qulluqdan asılıdır. Söhbət zamanı toxumçuların və fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.

Gənclər və idman nazirinin sabiq müavini İntiqam Babayevin bu postu tutduğu müddətdə çoxsaylı nöqsanlara yol verdiyi təsdiqləndi. Məsələ burasındadır ki, vaxtilə Gənclər və idman Nazirliyində QHT-lərlə və idman federasiyalarla işi kurasıya edən sabiq müavinin hansısa (!) səbəbdən bir neçə deputatın himayəsindəki qeyri-hökumət təşkilatlarını böyük bir "şəxavət"lə maliyyələşdirdiyi bildirilirdi. Mediada həmin deputatların adları da sadalanmış, lakin qəribədir ki, nə həmin millət vəkili, nə də Babayev bu iddialara münasibət bildirmək ehtiyacı hiss etməmişdilər.

Bundan başqa, eks-müavinin vəzifədə olarkən ayrı-ayrı şəhər və rayonlarda yaradılan Gənclər Evlərini də nəzarətində saxladığı deyilir və ələbə edilirdi ki, həmin Gənclər Evlərinin fəaliyyətinin maliyyələşdirilməsi adı altında isə böyük məbləğdə pullar "silinib". Onun postda olduğu müddətdə iri məbləğdə

aldadılmışam. Onlar pula ehtiyacı olan gəncləri tapır, 50-100 manat ödəməklə adlarına firmalar təsis edir, sonra həmin firmalar vasitəsilə öz işlərini görürlər. Mənim adıma hansı şirkətlərin qeydiyyatdan keçdiyini və ümumiyyətlə nə etdiklərini bilmirəm!"

Araşdırma zamanı "Tarixin Canlı Səhifələri" festivalı üçün 200 min manatın "Degree Group" şirkətinə köçürüldüyü üzə çıxıb. Nizamnamə kapitəli 5 (!) manat olan bu şirkət Qəbələdəki festivaldan bir neçə ay əvvəl Tərxan Əhmədzaadənin adına qeydiyyatdan keçirilib və bundan sonra Gənclər və idman Nazirliyi tərəfindən rəsmən elan edilən bir tenderdə iştirak edib. Məlum olur ki, Tərxan Əhmədzaadə ayrılan pulu da, "Degree Group" şirkətinin əsl direktorunu da görməyib. "Degree Group"un rəhbəri eyni zamanda "Vegas", "Talent", "Chima-TT" və "Sandoz" şirkətlərinə də sahibdir. Bu şirkətlərin vergi borclarının məbləği 20 min manata çatır.

Nəzərə alsaq ki, bu günədək 8 dəfə keçirilən sözügedən festivalın təşkilinə nəzarət İntiqam Babayevdə olub, o zaman baş verənlərdə sabiq nazir müavinin məsuliyyəti açıq şəkildə ortaya çıxar.

Necə ki, bu günlərdə Hesablama Palatasının AGİN-dəki yoxlaması nəticəsində sabiq nazir müavininin yol verdiyi nöqsanların bir qismi sadalandı. Məlum oldu ki, Gənclər siyasətinin həyata keçirilməsi məqsədilə müxtəlif mövzular üzrə layihələrin və tədbirlərin icrası zamanı ilin sonuna istifadə edilməmiş vəsaitin dövlət büdcəsinə geri qaytarılmaması məqsədilə avans məbləği ilə bağlı tələblərə əməl edilməyib, müqavilə şərtlərinin dəyişdirilməsi, son nəticədə, ayrılmış vəsaitin nəticəliliyinin və təyinatının müəyyənəşdirilməsi imkanlarını məhdudlaşdırıb.

Layihələrin və tədbirlərin həyata keçirilməsinə hazırlıq prosesində tələblərin düzgün müəyyənəşdirilməməsi, eləcə də mövcud potensialların dəyər-

İntiqam Babayevin bahalı sükutu...

Sabiq nazir müavininin barəsindəki milyonluq ittihamlar haqqında susmasının sirri açıldı



ləndirilməməsi səbəbindən daha baha qiymətlərin tətbiq olunması vəsaitlərin artıq istifadəsi ilə nəticələnib, bir neçə halda düzgün iddiaçının seçilməməsi layihələr üzrə öhdəliklərin üçüncü tərəfə ötürülməsinə səbəb olub. Qeyd edilənlər isə bu istiqamətdə təkcə bir il ərzində 310,7 min manat artıq vəsaitin istifadəsinə yol açıb!

Bundan başqa, bir sıra idman federasiyaları, eləcə də idman məktəbi tərəfindən yığma komandanın üzvlərinin beynəlxalq yarışlara və Olimpiya oyunlarına hazırlanması, həmçinin federasiyanın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə maliyyə köməliyinin göstərilməsi ilə bağlı etdiyi müraciətlər əsasında təsdiq edilmiş büdcəsində nəzərdə tutulmasa da, nazirlik tərəfindən təyinat dəyişikliyi edilərək 5 federasiya və 1 idman məktəbi üzrə ayrılmış xərclər smetasında nəzərdə tutulmayan ümumilikdə 435,1 min manat vəsaitin ayrılması təmin edilib!

Yoxlamalar dərinləşdiriləcəyi və genişləndiriləcəyi təqdirdə istər 2020-ci ildən öncə, 2020-ci ildən sonrakı müddətdə İ.Babayevin kurasıya etdiyi istiqamətlərdə daha böyük məbləğlərlə müşahidə olunan nöqsanların aşkarlanması, ən müxtəlif adlarla, səbəblərlə külli miqdarda yeyintiye yol verildiyini ortaya qoyan halların müəyən edilməsi qaçılmazdır.

Yeri gəlmişkən, AGİN-də aşkarlanan ciddi pozuntularla hüquqi müstəvidə ölçü götürülüb götürülməyəcəyini zaman göstərəcək, lakin bir məqam maraqlıdır: istər vəzifədə olarkən, istərsə də vəzifədən azad edildikdən sonra haqqında həm media, həm də cəmiyyətdə çoxsaylı ittihamlar irəli sürüldüyü halda susmağı üstün tutan Babayev Hesablama Palatasının aşkarladığı nöqsanları da susaraq ötürdürə biləcəyini düşünür? Bəlkə, onun bu sükutu ilə əslində barəsindəki ittihamlarla tam razılaşdığının əlamətidir və eks-müavin yenə də susaraq ali audit qurumunun hesabatı qarşısında deyəcək sözü olmadığını mesajını verir?!

pulların təyinatı üzrə xərclənmədiyinə dair iddialar fonunda Babayevin özünə dəbdəbəli həyat və geniş biznes qurduğu barədə xəbərlərə isə təəccüblənməmək lazımdır. Belə görünür, məcazi mənada "havaya sovrulduğu" deyilən pullar əslində bu dəbdəbəli həyat, təmtəraqlı mülkələr, iri biznes üçün qaynaq rolunu oynayır. Əslində İ.Babayev barəsində çoxsaylı korrupsiya iddiaları son illərdə xeyli intensivləşmişdi. Məsələn, 2018-ci ildə Gənclər və idman Nazirliyi Qəbələ rayonunda ənənəvi keçirilən "Tarixin Canlı Səhifələri" adlı festivala bağlı söylənilənləri, yazılanları xatırlayaq: tarixi səhnələrin canlandırılması ilə müşayiət olunan genişmiqyaslı tədbirin təşkilatçısı kimi rəsmi sənədlərdə 25 yaşlı Tərxan Əhmədzaadə göstərilir. Festivalın keçirilməsi üçün nazirlik həmin şəxsə 400 min manat büdcə ayırıb. Lakin sonradan Tərxan Əhmədzaadə nə Qəbələ rayonunda keçirilən festivaldan, nə də bunun üçün ayrılan böyük məbləğdən məlumatı olduğunu deyib: "Mən

Sayca səkkizinci "Tarixin Canlı Səhifələri" festivalının təşkilatçısı ilə bağlı da ilgincliklər irəli sürülüb. Bildirilib ki, "Little Cobra" və "Blekko" bu məqsədlə təşkil olunan tenderin qalibi olub və onlara ümumilikdə 362 490 manat məbləğində vəsait köçürülüb. Adıçəkilən bu şirkətlərin də barəsində geniş məlumat yoxdur. Birçün o bellidir ki, "Little Cobra"-nın rəsmi direktoru Rəşadzadə qəsəbəsində yaşayan 27 yaşlı Vəqif Hüseynzadədir. "Blekko" şirkəti isə Şərifzadə küçəsi, bina 192, mənzil 64 ünvanında qeydiyyatdadır. Bu ünvan üzrə daha 12 şirkət qeydiyyata alınıb. Həmin şirkətlər Orxan Rəfiq oğlu Əhmədov, Yusif İdris oğlu Məhərrəmov, Kazım Mahir oğlu Şamirəyev, Elnur Heydər oğlu Əliyev və Teymur Rəfiq oğlu Ağakışiyevin adına rəsmiləşdirilib. Ən qərribəsi isə odur ki, araşdırmalar zamanı 12 şirkətin qeydiyyat ünvanı olaraq göstərilən bina bir müddət əvvəl pilot layihənin icrası ilə əlaqədar sökülmüş evdir!

Yola salmaq üzrə olduğu-muz həftə Dənizkənarı Bulvar İdarəsinin (DBİ) 2021-ci ili 5 milyon 514 min manat xalis zərərle başa vurduğu açıqlandı. Qurum 2020-ci ildən 7 milyon 447 min manat xalis zərərle çıxmışdı. Son nəticədə idarənin yığılmış zərəri 23,7% artaraq 28 milyon 735 min manata çatıb.

Ötən il DBİ-nin əsas əməliyyat gəlirləri 13 milyon 752 min manat (əvvəlki ilə nisbətən 7,2% çox), digər gəlirləri 86 min manat (83% çox) təşkil edib.

Bu il yanvarın 1-nə DBİ-nin aktivləri 358 milyon 143 min manat olub ki, bu da illik müqayisədə 1,7% azdır.

Hesabat dövründə qurumun öhdəlikləri 3,4 % azalaraq 14 milyon 283 min manata, balans

böyük məbləğdə gəlir əldə edə bilirdi.

İkincisi, adıçəkilən idarənin nəzarətindəki ərazidə çoxsaylı biznes və ictimai işə obyektləri fəaliyyət göstərir. Məsələn, istirahət mərkəzləri, attraksionlar, gəmi ilə dəniz gəzintiləri... Həmin obyektlərdə qiymətlərin Azərbaycan reallığında kifayət qədər yüksək olduğu hər kəsə məlumdur. Belədən DBİ-nin onlardan əldə etdiyi icarə və s. gəlirlər də yüksək olmalıdır.

Bundan başqa, zaman-zaman idarə ilə bağlı inhisarçılıq iddiaları səslənir. Məsələn, ötən il DBİ-nin insanları bilərəkdən incitdiyi iddia edilmişdi: ictimai fəal Orxan Əkbərov "Facebook" hesabında qeyd etmişdi ki, adıçəkilən idarənin mühafizəçisi ona Neftçilər prospektində ödənişlə kirayə götürdüyü elektrik

lədə hansısa anlaşılmazlıq olub...

Demək istədiyimiz odur ki, DBİ-nin gəlir imkanları kifayət qədər genişdir. Elə isə nə baş verir ki, qurum hər il milyonlarla manat zərər edir və onun yığılmış zərəri 28 milyon manat kimi kifayət qədər böyük məbləğlə ifadə olunur? Unutmayaq ki, həmin məbləğ artıq DBİ-nin nizamnamə kapitalının yarısından artığına bərabərdir. Hər halda qurumdan bununla bağlı açıqlama verilsə, yaxşı olar, nəticədə medianı, cəmiyyəti düşündürən sual özünün cavabını tapardı.

Sonda xatırladaq ki, müxtəlif vaxtlarda Hesablama Palatasının DBİ-də apardığı yoxlamalar zamanı ciddi pozuntular aşkarlanıb. Məsələn, Palatanın 2018-ci ildə açıqladığı audit nəticələrinə görə, yoxlamalar zamanı müsə-



"Azərişiq" ASC-nin sədri vətəndaşları qəbul edəcək

"Azərişiq" ASC-nin sədri Vüqar Əhmədov 9 sentyabr saat 10:00-da Salyan şəhərində Salyan və Neftçala rayonlarından olan vətəndaşları qəbul edəcək.

"Unikal" xəbər verir ki, qəbul Salyan rayon İcra Hakimiyyətinin inzibati binasında (Təbriz Xəlilbəyli küçəsi 136) keçiriləcək.

Qəbul Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən baş tutacaq.

Qəbulda iştirak etmək istəyən şəxslər Salyan Elektrik Şəbəkəsinə və ya "Azərişiq" ASC-nin 199 çağrı mərkəzinə, onlayn isə info@azerishiq.az elektron poçt ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər. Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda müraciətlər yalnız "Azərişiq" ASC-nin fəaliyyət istiqamətinə aid məsələlərlə bağlı olmalıdır.

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə bağlı mövcud sanitariya-epidemioloji vəziyyətə uyğun olaraq, qəbulda peyvənd və ya immun sertifikatı, eləcə də əks-göstəriş sertifikatı olan şəxslər iştirak edə bilərlər.

QHT nümayəndələri Şuşada



Bu gündən etibarən Azərbaycanda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) geniş tərkibdə nümayəndə heyətlərinin Şuşa şəhərinə növbəti səfəri başlayıb.

"Unikal"ın məlumatına görə, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi tərəfindən təşkil olunan səfərlər 3 gün davam edəcək. Hər gün 150-dən çox QHT nümayəndəsinin, habelə blogger və ictimai fəalın iştirak edəcəyi səfərlərə ümumilikdə 500 nəfər qoşulacaq.

Səfər iştirakçıları Cıdır düzündə, Vaqifin məqbərəsində, Bülbülün ev muzeyində, Şuşanın mərkəzi meydanında Azərbaycanın mədəniyyətinin tanınmış simaları Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, Şuşa qalasını və digər tarixi yerləri ziyarət ediblər.

QHT nümayəndələri səfərin sonunda bir daha Müzəffər Ali Baş Komandana Şuşaya təşkil edilən səfərə, habelə şəhərdə aparılan bərpa və quruculuq işlərinə görə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, səfər çərçivəsində QHT-lərə Şuşanın azad olunması zamanı Azərbaycan əsgərlərinin göstərdiyi şücaətdən, eyni zamanda, şəhərin tarixi, strateji, mədəni və mənəvi əhəmiyyətindən söz açılıb. Həmçinin erməni vandalizminin Şuşada məscidlərə, tarixi abidələrə və digər obyektlərə vurduğu zərər haqqında məlumat verilib.

Bakı-Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişdirildi

Bu gündən başlayaraq sentyabrın 14-nə qədər Bakı-Pirşağı-Sumqayıt-Bakı, eləcə də Bakı-Xırdalan-Sumqayıt-Bakı şəhəratrafı sürət elektrik qatarlarının hərəkət cədvəlində bəzi reyslərin vaxtında dəyişiklik ediləcək.

"Unikal" bu barədə "Azərbaycan Demir Yolları" QSC-yə istinadən xəbər verir.



kapitalı isə 1,6% azalaraq 343 milyon 860 min manata düşüb.

Xatırladaq ki, DBİ 2008-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,211 milyon manatdır. İdarə Dənizkənarı Milli Parkın, Dövlət Bayrağı Meydanının, Dövlət Bayrağı Muzeyinin mühafizəsi, onların ərazisinə nəzarət və onların idarə edilməsi, saxlanılması, cari fəaliyyətinin və perspektiv inkişafının təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Bir çoxlarının fikrincə, DBİ-nin hər il milyonlarla manatlıq zərər etməsinin səbəblərini anlamaq çətindir. İlk növbədə ona görə ki, bulvar ərazisində kifayət qədər önəmli müəssisələr yerləşir və bu müəssisələrin perspektiv inkişafı doğru təmin edilsəydi, idarə bundan kifayət qədər

biqədənəkar işə götürülmüş işçilər dövlət qulluğuna qəbul olunub, həmçinin dövlət qulluqçuları üçün nəzərdə tutulmuş təminatlar verilib, eyni zamanda, dövlət qulluqçularının kollektiv mükafatlandırılması zamanı staj müddəti başa çatmamış qulluqçuya (stajçıya) mükafat artırıq ödənilib, işçilərə istifadə edilməmiş əmək məzuniyyətinə görə kompensasiya ödənişi zamanı, həmçinin məzuniyyət vaxtı üçün orta əməkhaqqının düzgün hesablanmaması səbəbindən artıq vəsait ödənilib. Kommunal xidmət, təmir və dənizkənarı bulvar ərazisinin mühafizəsi müəssisəsi tərəfindən ştat cədvəlləri tərtib edilərkən qüvvədə olan normativ-hüquqi aktların tələblərinə riayət olunmayaraq vəzifə məaşları yüksək müəyyənləşdirilib. Həmçinin xidmət müqaviləsi bağlanmış hüquqi və fiziki şəxslər üzrə "Özəlləşdirilən dövlət müəssisə obyektlərinin, habelə Nazirlər Kabinetinin "Hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Qərarının müvafiq tələblərinə tam əməl edilməyib, eyni zamanda, dövlət mülkiyyətində olan torpaq sahələrinə görə icarə müqaviləsi bağlanılmalı olduğu halda, qeyd olunan tələb gözənlənməyərək dövlət büdcəsinə icarə haqqı hesablanmayıb və ödənilməyib, həmçinin pullu xidmət göstərən obyektlərin enerji sərfiyyatının dəyəri büdcə vəsaiti hesabına ödənilib.

Son illərdə DBİ-də aparılan auditlərə bağlı isə təəssüf ki, açıq internet resurslarından hər hansı bilgiyə rastlamadıq.

Toğrul Əliyev

Vətəndaşların fotolarını əxlaqsız formada yayan şəxs ələ keçdi



Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə namə-lum şəxsin sosial şəbəkə-lərdə vətəndaşlara məx-sus bağlı profillərdən xüsusi proqramlardan istifadə etməklə şəkillər götürdüyü və fotomontaj vasitəsi ilə əxlaqsız for-maya salaraq digər saxta

"instaqram" hesablarında yaydığı barədə məlu-matlar daxil olub.

"Unikal" xəbər verir ki, həmin məlumatlar əsasında həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunazidd əməlləri törədən Yaşar Məmmədov tutularaq Baş İdarəyə gətirilib. Ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, o, profillərdən əldə etdiyi şəkilləri özünün yaratdığı səhifələrdə rüsvay-edici formada paylaşıb. Daha sonra Yaşar Məmmədov həmin şəkillərin sahibləri ilə sosial şəbəkə üzərindən əlaqə yaradıb özünü kompüter proqramçısı kimi qələmə verərək "köməyini" təklif edib. Yaşar Məmmədov şəkillərin sosial şəbəkələrdən silinməsi müqabilində zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini ona məxsus bank kartlarına köçürülməsini istəyib. Bu yolla Yaşar Məmmədovun 50-ə yaxın sosial şəbəkə istifadəçisinin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi məlum olub.

Aşkar edilən faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir. Yaşar Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.

Sonda bir daha vətəndaşların sosial şəbəkələrdə şəxsi məlumatlarını paylaşan zaman maksimum dərəcədə diqqətli olmağa, şübhəli keçidlərə keçməməyə və real həyatda tanımadıqları şəxslərlə ünsiyyət qurmaqdan çəkinməyə çağırırıq.

DYP-dən piyadalara müraciət

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) piyadala müraciət edib.

İdarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev "Unikal"a bildirib ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadaların təhlükəsizliyinin təmin edilməsi və onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən mütemadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir.

Təəssüflə qeyd etməliyik ki, media subyektlərində, istifadəmizdə olan sosial şəbəkə hesablarında dəfələrlə edilən xəbərdarlıqlara, aparılan təbliğat-təşviqat və maarifləndirmə işlərinə baxmayaraq, hələ də piyadalar arasında təhlükəsizlik kimi həyat əhəmiyyətli məsələyə biganə yanaşan şəxslərə rast gəlinir ki, bu da onları yol qəzalarının qurbanına çevirir.

Piyadaların iştirakı ilə qeydə alınmış yol-nəqliyyat hadisələrinin təhlili göstərir ki, bu qəbildən olan qəzaların mütləq əksəriyyəti piyada zolaqlarının, yaxud yeraltı və ya yerüstü piyada keçidlərinin yaxınlığında, xüsusilə sutkanın qaranlıq vaxtı baş verir.

Bu səbəbdən Baş Dövlət Yol Polisi İdarəsi bir daha piyadalara müraciət edərək onları yolu keçərkən diqqətli olmağa, o cümlədən telefon və sair bu kimi vasitələrdən istifadə etməkdən çəkinməyə, eynisəviyyəli piyada keçidlərində ləngiməməyə, yolu yalnız onların hərəkəti üçün nəzərdə tutulmuş yerlərdən keçməyə, svetoforun tələblərinə riayət etməyə, xüsusilə azyaşlı uşaqlarla hərəkət zamanı təhlükəsizlik qaydalarına qeyri-şərtsiz əməl etməyə çağırır.

Unutmayaq ki, ani bir diqqətsizlik sizin və ya digər yol-hərəkəti iştirakçıların həyatı bahasına başa gələ bilər. Odur ki, yol-hərəkəti qaydalarına riayət edərək həyat və sağlamlığınızın qayğısına qalmaq!



Sertifikatlaşdırma prosesi: Nəticə və gözləntilər

"Sertifikatlaşdırma imtahanlarının birinci mərhələsi çərçivəsində keçirilən son test imtahanlarında 78 % təhsilverən uğur qazanıb. Lakin nəzərə alaq ki, bu rəqəmin belə yüksək olması Bakı, Sumqayıt, Abşeron və Gəncə kimi mərkəzi və iri şəhərlərin bu prosesdə iştirakı ilə bağlıdır. Bu prosesdə Siyazan, Quba və Xızı kimi rayonların müəllimləri bir qədər yüksək nəticələr göstərsələr də, digər kənd rayonlarının təhsilverənləri yalnız 40%-70% aralığında uğur qazana biliblər".

"Unikal" xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov bildirib. Ekspert qeyd edib ki, buna sertifikatlaşmanın birinci mərhələsindən 40% nəticə ilə keçid balını toplayan Daşkəsən rayonunu və 50% nəticə ilə keçid balını toplayan Samux rayonunu nümunə kimi göstərmək olar: "Bütün bunlar onu deməyə əsas verir ki, buraxılış imtahanlarında aşağı nəticə göstərən digər bölgələrin müəllimləri növbəti imtahan proseslərində də analoji aşağı nəticə göstərəcəklər və uğur qazanmayan müəllimlərin sayı iki dəfə artaraq 30 faiz civarına qalxa bilər. Son nəticədə isə hər 3 və ya 4 müəllimdən biri vəzi-fəsinə itirir və bu belə müəllimlərin işlədiyi çətin relyefli rayonlarda müəllim çatışmazlığına gətirib çıxara bilər".

K. Əsədov bildirib ki, sertifikatlaşdırma imtahanlarında uğur qazanıb 30-40, 40-50 və 50-60 aralığında bal toplayan müəllimlərin sayı göstərilən bal intervalına uyğun olaraq bərabər paylanıb:

"Sertifikatlaşdırma prosesində 25-35 yaş aralığındakı müəllimlərin 95%-i, 35-60 yaş aralığındakı müəllimlərin 80%-i, 65-70 yaş aralığındakı müəllimlərin isə 70%-i test mərhələsindən uğurla keçmişlər. Sertifikatlaşmada iştirak edən müəllimlərin təqribən yarısından



çoxunun balı 40-dan, təqribən üçdə birinin balı isə 50-dən yuxarı olmuşdur. Müəllimlərin İşə Qəbul müsabiqəsinin test imtahanlarında 30-40 aralığında bal toplayan 7 nəfər, 40-50 aralığında bal yığan 5 nəfər və 50-60 aralığında bal yığan 1 nəfər müəllim isə sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsindən qəribə olsa da keçid balını belə toplaya bilməmişlər. Müəllimlərin İşə Qəbul müsabiqəsi ilə işə qəbul edilənlərin 99%-i, müsabiqəsiz işə qəbul edilənlərin isə 77%-i sertifikatlaşdırma prosesinin birinci mərhələsindən uğurla keçmişlər".

Ekspertin sözlərinə görə, Müəllimlərin İşə Qəbul müsabiqəsi ilə işə qəbul edilənlərin orta sertifikatlaşdırma balı 53-ə, müsabiqəsiz işə qəbul edilənlərin balı isə 39-a bərabər olub:

"Nazirliyə birbaşa təbə təhsil müəssisələrində sertifikatlaşmaya cəlb edilən müəllimlərin 15%-i keçid balını toplaya bilməyib və onların orta sertifikatlaşdırma balı 46-ya bərabər olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təbə ümum-təhsil məktəblərindən sertifikatlaşdırma cəlb edilən müəllimlərin

isə 14%-i keçid balını toplaya bilməmiş və onların orta sertifikatlaşdırma balı 43-ə bərabər olmuşdur. Ümumilikdə sertifikatlaşdırmanın test mərhələsinə cəlb edilən müəllimlərin 22 %-ikeçid balını toplaya bilməmiş və onların orta sertifikatlaşdırma balı isə 40-a bərabər olmuşdur".

"Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təbə ümumtəhsil məktəblərindən sertifikatlaşmaya cəlb edilən müəllimlərin 86%-i, Elm və Təhsil Nazirliyinə birbaşa təbə məktəblərin müəllimlərinin 85%-i, Abşeron - Xızı Regional Təhsil İdarəsinə təbə məktəblərin müəllimlərinin 80%-i, Quba - Xaçmaz Regional Təhsil İdarəsinə təbə məktəblərin müəllimlərinin 71%-i və Gəncə - Daşkəsən Regional Təhsil İdarəsinə təbə məktəblərin müəllimlərinin isə yalnız 56%-i keçid balını toplayaraq növbəti mərhələyə qədəm qoymuşlar. Beləliklə proqnoz vermək olar ki ölkədəki müəllimlərin ən azı 25%-nin maaşı artmayacaq, ən yaxşı halda 50%-nin maaşı 10 % və 25%-nin maaşı isə 35 % arta bilər" - deyərək, Kamran Əsədov bildirib.

Seymur Əli

Yağış yağacaq, şimşək çaxacaq - Proqnoz

Sentyabrın 9-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Unikal"a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, aralıq tutulacağı gözlənilir.

Səhər və axşam yarımadaının bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18-20° isti, gündüz 24-27° isti olacaq. Bakıda gecə 18-20° isti, gündüz 24-26° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq.



Lakin gündüz bəzi şərq rayonlarında şimşək çaxacağı, aralıq yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 4-9° isti, gündüz 11-16° isti olacaq.

6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi



Azərbaycan Respublikasının
Medianın İnkişafı Agentliyi

Azərbaycan xalqının tolerantlığı dünyaya nümunədir

Elşad Mahmudov: "Elə bir azsaylı xalq, müxtəlif dinin daşıyıcısı yoxdur ki, inancına görə ölkəmizdə hər hansı təzyiqə məruz qalsın"

Azərbaycanda tolerantlıq mühitinin tarixi hələ qədimlərə söykənir. Tolerantlıq ənənələri xalqımızın ruhundadır. Bu ənənə bu gün də yaşadılır. Azərbaycanda yaşayan elə bir etnik xalq, milli azlıq yoxdur ki, o ölkəmizdə özünü yad hiss etsin. Ölkəmiz multikulturalizm ənənələrinə görə, dünyada nümunə göstərilir. Multikulturalizmin Azərbaycan nümunəsi artıq bir model kimi tətbiq olunur. Dini icmalar arasında qarşılıqlı əlaqənin olması, müsəlmanların öz bayramlarında xristianlar, yaxud da digər din nümayəndələri ilə bir süfrə arxasında oturması ölkəmizin tolerant olduğunu, Azərbaycanda yaşayan xalqlara dilindən, milliyətindən, dinindən asılı olmayaraq hörmət qoyulduğunun göstəricisidir.

İlahiyyətçi Elşad Mahmudov deyir ki, Azərbaycanda tolerantlıq əxlaqi davranış və mədəniyyət formasıdır. Həmsöhbətimiz deyir ki, Azərbaycanda vicdan azadlığına geniş təminat verilib. Onun sözlərinə görə, Azərbaycan tolerantlıq və dözümlülük ənənələri ilə zəngin olan, milli-mənəvi dəyərlərinə sadıq dövlətdir. E. Mahmudov bildirir ki, ölkəmizdə müsəlman məbədləri ilə yanaşı, pravoslav, katolik, alban kilsələrinin, sinaqoqların tikintisi, təmiri də həyata keçirilib. Ölkəmizdə bir sıra dini qurumlar, çoxsaylı məscid, kilsə və sinaqoqlar fəaliyyət göstərir. Bu isə Azərbaycanda dini tolerantlığın nümunəsidir. Hələ qədimdən bəri Azərbaycanda müxtəlif xalqların, mədəniyyətlərin və dinlərin nümayəndələri dinc şəraitdə birgə yaşayıblar. Tolerantlıq, multikulturalizm və etnik rəng-arənglik Azərbaycan xalqının həyat tərzinə çevrilib".

E. Mahmudov deyir ki, elə bir azsaylı xalq, müxtəlif dinin daşıyıcısı yoxdur ki, inancına görə ölkəmizdə hər hansı təzyiqə məruz qalsın.

Həmsöhbətimiz deyir ki, bu gün ölkəmizdə 2200-dən artıq məscid mövcuddur,



14 kilsə fəaliyyət göstərir. Bununla yanaşı, ölkə ərazisində 748 pir və ziyarətgah fəaliyyət göstərir. Azərbaycanda təkcə yəhudilərin 7 sinaqoqu, 2 orta məktəbi, 1 kolleci, 3 uşaq bağçası və Yəhudi Evi fəaliyyət göstərir. Qubada həmçinin dünya yəhudilərinin ən böyük icmalarından birinin yaşadığı məşhur Qırmızı Qəsəbə yerləşir. Qeyd edək ki, ümumiyyətlə, Quba çoxmillətli rayondur, burada 20-dən artıq azsaylı xalq yaşayır. Onların 79 faizini azərbaycanlılar, 9 faizini tatlar, 6 faizini ləzgilər, 1,8 faizini yəhudilər, 1,4 faizini türklər, 1,4 faizini xınalıqlılar və 1,2 faizini digər xalqların nümayəndələri təşkil edir. Qubadakı Qırmızı Qəsəbədə çayın bir sahilində sinaqoqlar, o biri sahilində məscidlər fəaliyyət göstərir. Bu fakt Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələrinin mövcudluğunun sübutudur.

E. Mahmudov deyir ki, bu gün mənfur qonşularımızın işğaldan azad olunmuş torpaqlarımızda kilsələrə görə qarışıqlıq yaratması əsassızdır. Çünki, Azərbaycan xalqı bütün xalqların dəyərlərinə hörmət edən, onların dini inanclarına hörmətlə ya-

naşan xalqdır.

Qeyd edək ki, Prezident İlham Əliyev çıxışlarında ermənilərin vandallıq əməllərini ifşa edib. "İşğal dövründə Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərində şəhər və kəndləri, bütün mədəni və dini abidələri qəsdən dağıdıb. Hətta qəbiristanlıqlar yerlə-yeksan edilib".

Prezident bildirib ki, Ermənistanın məqsədi əsrlər boyu həmin ərazilərdə yaşamış azərbaycanlıların izini silmək olub. İlham Əliyev müharibə bitəndən sonra səfirliklərin nümayəndələri, siyasətçilər, Avropanın bəzi ölkələrinin parlament sədrləri, jurnalistlər tərəfindən çoxsaylı səfərlər olduğunu bildirib. Cənab Prezident qeyd edib ki, onlar hər hansı erməni mədəni irsinin dağıdılmasını görmədilər: "Əksinə, erməni mədəni irsi həm Bakıda, həm də Qarabağda mühafizə olunur. Bununla belə, işğal zamanı 67 məsciddən 65-i Ermənistan tərəfindən dağıdılmışdır. Bu barədə heç bir söz belə deyilmir. Onlar məscidlə-

rimizdə donuz və inək saxlayırdılar, şəhərlərimizi və kəndlərimizi yerlə-yeksan ediblər".

Qeyd edək ki, 1992-ci ildə "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilib və zaman keçdikcə şəraitə uyğun olaraq, həmin qanuna 1996 və 1997-ci illərdə müvafiq düzəlişlər edilib. Qanuna görə, Azərbaycanda vətəndaş hüququna malik olan hər bir kəs dinə münasibətini müstəqil müəyyənləşdirir, hər hansı dinə fərdi və ya başqaları ilə birlikdə etiqad etmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. Azərbaycan dövləti dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində də bir sıra mühüm islahatlarını həyata keçirib. 21 iyun 2001-ci ildə Ümummilli lider Heydər Əliyevin Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Həmin fərmanla Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddənin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ölkədə dini durumdakı gərginlik yaranmaması, dini ayrışdırıcılıq meyillərinin milli münasibətlər səviyyəsinin yüksəlməsinə yol verilməməsi, dini mərasim adı altında müxtəlif antidövlət meyilli şəxs və qrupların qarşıdurma yaratmaq cəhdlərinin qarşısının alınması, ictimai təhlükəsizlik və sosial sabitliyin qorunması, din-dövlət münasibətlərinin normal səviyyədə tənzimlənməsi üçün mövcud dini duruma lazımi nəzarəti təşkil edir və bu yolda hər cür neqativ halların qarşısının alınması işində müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.

Gülayə Məcid



Dövlət Dəniz və Liman Agentliyinin nümayəndə heyəti Türkiyədə

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Dəniz və Liman Agentliyinin İdarə Heyətinin sədri Arif Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyəyə səfər edib.

"Unikal" xəbər verir ki, səfərin məqsədi Azərbaycan və Türkiyə arasında dəniz nəqliyyatı sahəsində təcrübə mübadiləsinin həyata keçirilməsidir.


Agentliyin İdarə Heyətinin sədri Arif Məmmədov Ankara şəhərində Türkiyənin Dənizçilik Baş İdarəsinin müdiri Ünal Baylan, eləcə də Tərsanələr və Sahilboyu Tikililər Baş İdarəsinin müdiri Sahil Tanla ikitərəfli görüşlər keçirib. Danışqlar zamanı Azərbaycanla Türkiyə arasında çoxşaxəli münasibətlərin inkişaf səviyyəsindən bəhs edilib, dəniz nəqliyyatı sahəsi üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin mövcud geosiyasi vəziyyət kontekstində Orta Dəhlizin perspektivləri müzakirə olunub. Görüşlərdə Azərbaycan bayrağı altında üzən gəmilərlə bağlı Paris Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq imkanları, limanların idarə edilməsi, dənizçilərin hazırlığı, dəniz nəqliyyatı istiqamətində "vahid pəncərə" sisteminin tətbiqi məsələlərinə də toxunulub.

Danışqlar zamanı Dövlət Dəniz və Liman Agentliyi ilə Türkiyənin Dənizçilik Baş İdarəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun hazırlanması prosesinin sürətləndirilməsi, müfəttişlər və operatorlar üçün təlimlərin keçirilməsinə dair razılıq əldə olunub.

İkitərəfli görüşlərdə həmçinin sözügedən idarələrin fəaliyyətinə dair təqdimatlar edilib.

Səfər çərçivəsində Tekirdağ şəhərində Türkiyənin Milli Dəniz Təhlükəsizliyi və Təcili Müdaxilə Mərkəzi, həmçinin ilk konteyner tranzit limanı olan "Asyaport"da da görüşlər keçirilib. Nümayəndə heyəti "Asyaport" limanının fəaliyyəti ilə tanış olub.

Qeyd edək ki, səfər çərçivəsində İstanbul şəhərində Liman İdarəsində də görüş keçirilməsi nəzərdə tutulur.



Ali məktəblərin boş qalan yerlərinə qəbul başa çatdı

2022/2023-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə sənəd qəbulu başa çatıb.

"Unikal" Dövlət İmtahan Mərkəzinin saytına istinadən xəbər verir ki, ümumilikdə 13853 abituriyent ərizəsini təsdiq edib.

I ixtisas qrupu üzrə 417 (Azərbaycan bölməsi 410, rus bölməsi 7), II ixtisas qrupu üzrə 780 (Azərbaycan bölməsi 772, rus bölməsi 8), III ixtisas qrupu üzrə 121 (Azərbaycan bölməsi 107, rus bölməsi 14); IV ixtisas qrupu üzrə 47 (Azərbaycan bölməsi 46, rus bölməsi 1), V ixtisas qrupu üzrə 6 (Azərbaycan bölməsi 2, rus bölməsi 4), kolleclərə 12635 (Azərbaycan bölməsi 12119, rus bölməsi 516) nəfər sənəd verib.

Qeyd edək ki, ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan yerlərinə sənəd qəbulu sentyabrın 2-də başlayıb. Ötən gün 23:59-da başa çatmalı olan proses bu gün 09:00-a qədər uzadılmışdır.

Təhsilə ianələrin edilməsi formaları açıqlanıb

Təhsilin İnkişafı Fondu ölkə ərazisində və ondan kənarda yaşayan fiziki və hüquqi şəxslərə Fondun sayından istifadə etməklə təhsil üçün ianələrin edilməsinə imkan yaradacaq.

"Unikal" xəbər verir ki, bunu elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.

O bildirib ki, ianələr aşağıdakı formada oluna bilər. Birincisi Təhsilin İnkişafı Fonduna, ikincisi hər hansı konkret tematik layihə üçün (məsələn, inklüziv təhsil, qızların təhsili, STEAM, infrastruktur və s.), üçüncüsü isə öz məktəbinə ianə etmək yolu ilə mümkündür: "İanələri edən fiziki və hüquqi şəxslər açıq və ya anonim şəkildə qala bilər. 1000 manat və aşağı məbləğdə ianə edənlərə elektron sertifikat, 1000 manat və daha artıq məbləğdə ianə edənlərə isə TİF ofisinə dəvət olunmaqla kağız sertifikat təqdim edilə bilər. Qeyri-maddi vəsaitlə ianə edən fiziki və ya hüquqi şəxslərə tərəfdaş sertifikatları təqdim edilə bilər".

Azərbaycanda meymunçığayına qarşı vaksinasiya olacaq? - Açıqlama

Qonşu Türkiyə və Gürcüstandan sonra İranda da meymunçığayı virusuna yoluxma qeydə alınıb.

Bəs Azərbaycanda virusun yayılma ehtimalına qarşı peyvəndlənmə həyata keçirilə bilər? Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycanda meymunçığayına qarşı peyvəndlənmə nəzərdə tutulmayıb.

Xatırladaq ki, Səhiyyə Nazirliyi sözügedən xəstəliyin diaqnostik testlərinin alınıb ölkəyə gətirilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) müraciət edib. Müraciətin nəticəsi olaraq, ÜST tərəfindən 3 min diaqnostik test artıq Azərbaycana gətirilərək Səhiyyə Nazirliyinin Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzinə təhvil verilib.

Nazirlik bəyan edib ki, Azərbaycanda digər ölkələrdən gətirilmə meymunçığayına şübhəli hallar qeyd edilərsə, xəstəlik hadisələrinin PZR üsulu ilə laborator diaqnostikası üçün artıq bütün imkanlar mövcuddur.

Heydər Əliyev Fondunun dəstəyi ilə İkinci Üzüm və Şərab Festivalı keçiriləcək

Oktyabrın 1-2-də Şamaxıda İkinci Üzüm və Şərab Festivalı keçiriləcək.

Heydər Əliyev Fondundan "Unikal"a verilən məlumata görə, festival Heydər Əliyev Fondunun dəstəyi, Dövlət Turizm Agentliyi, Şamaxı Rayon İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Şamaxı rayonunun Meysəri kəndində olacaq. Artıq ikinci dəfədir ki, təşkil edilən festivalın məqsədi Azərbaycanda üzümçülük ənənələrinin genişləndirilməsi, yerli üzümçülük və şərab istehsalının inkişafına dəstək olmaq, şərab məhsullarının ixrac potensialının artırılması, turizm imkanlarının şaxələndirilməsidir. Festivalın proqramına üzüm istehsalı və şərabçılıq, ölkənin turizm potensialı ilə bağlı maraqlandırıcı tədbirlərin təşkili, konsert və şoular daxildir. İki gün ərzində layihənin keçiriləcəyi məkanda fermerlər məhsullarını təqdim edəcək, dequstasiya pavilyonları qurulacaq, gastronomik, piknik və əyləncə zonaları fəaliyyət göstərəcək, tanınmış yerli və xarici müğənnilərin ifasında konsert proqramları, üzüm və şərabçılıqla bağlı səhnələşdirilmiş şoular, instalyasiyalar nümayiş olunacaq.

Üzüm və Şərab Festivalına Şamaxının ev sahibliyi etməsi heç də təsadüfi deyil. Şamaxı Azərbaycanın aparıcı aqrar rayonlarından biri olmaqla yanaşı, həm də üzümçülük diyarı kimi tanınır. Azərbaycanı



dünyaya tanınan üzüm sortları məhz Şamaxıda xalq seçliyi yolu ilə ərsəyə gəlib.

Azərbaycanda üzümçülüyn inkişafı isə bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Vaxtilə ümummilli lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi sayəsində ölkəmizdə üzümçülük sürətlə inkişaf etmişdir. Bu gün Azərbaycanda üzümçülük yenidən inkişaf etdirilməkdədir. Dövlətin həyata keçirdiyi siyasətə daima dəstəyini nümayiş etdirən Heydər Əliyev Fondu da üzümçülük sahəsində qədim və zəngin ənənələrə malik Şamaxıda Üzüm və Şərab Festivalını təşkil edərək bu sahəyə öz töhfəsini verir.

Azərbaycanlı alim: "Xəzər dənizi 18 metrə qədər dayazlaşa bilər"

"Global iqlim dəyişikliyi ilə əlaqədar Xəzər dənizi sürətlə kiçilir. Keçmiş dəniz dibinin onlarla kilometrli isti günəş altında qurumuş səthə çevrilib".

Bunu Akademik H.Ə. Əliyev adına Coğrafiya İnstitutu "Xəzər dənizinin sahillərinin və dibinin geomorfologiyası" şöbəsinin müdiri, coğrafiya elmləri doktoru, professor Əmir Əliyev Rusiyanın "Rossiya 1" kanalına verdiyi müsahibəsində bildirib. Əmir Əliyev vurğulayıb ki, bu əsrin sonunda Xəzər dənizi 9, hətta 18 metrə qədər dayazlaşa bilər: "Bu isə o deməkdir ki, su hövzəsi öz ərazisinin 34%-ni itirəcək. Dənizə çıxışı olan bütün ölkələr üçün bu, böyük bir problemdir və Azərbaycan, Qazaxıstan, İran,

Rusiya, Türkmənistan onu birlikdə həll etməli olacaq".

Azərbaycanlı alim qeyd edib ki, Xəzərin səviyyəsi düşür. Belə ki, təxminən 200-250 il ərzində dənizin səviyyəsi eyni vaxtda yüksəlir və enir: "Sonuncu yüksək səviyyə 1800-cü ildə aşkar edilib. Bu andan etibarən səviyyə tədricən aşağı düşür. Dərbənddəki Narın-Qala qalasının bir hissəsi indi su altındadır. Bu o deməkdir ki, orta əsrlərdə Xəzərin səviyyəsi xeyli aşağı idi. Amma Bakıda Qız qalası - əksinə, şəhərin mərkəzində ucalır. Baxmayaraq ki, bir neçə əsr əvvəl dəniz tərəfindən yuyulurdu. Təbii dövrlər onun təbii nəfəsi-dir".

Nikbinlik nümayiş etdirən alimin sözlərinə görə, təxminən 10-



15 ildən sonra yüksəliş gözlənilir və "azərbaycanlıların gənc nəslə Xəzərin qayıdışını görəcək".

Qeyd edək ki, Əmir Əliyevin Rusiyanın "Rossiya 1" kanalına verdiyi müsahibəsi həftə xəbərlərinin ("Vesti nedeli") "Xəzər qayıdanda" süjetində yayımlanıb.

Ölkədə ekoloji təmiz avtomobillərin sayı artır

Qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq, ekoloji təmiz elektrik və hibrid avtomobilləri, onların istifadəsi üçün zəruri olan enerji doldurucularının idxalı və satışına edilən bir sıra maliyyə güzəştlərinin tətbiqi nəticəsində ölkəmizdə ekoloji təmiz nəqliyyat vasitələrinin sayında artım olub.

Bu barədə ETSN-in Ekoloji Siyasət Şöbəsinin müdiri Faiq Mütəllibov deyib. O bildirib ki, 2022-ci ilin 8 ayı ərzində ölkə ərazisinə idxal olunan avtomobillərin 8 201 ədədini, yeni təxminən 18 faizini hibrid nəqliyyat vasitələri təşkil edib.

"Bu il ərzində idxal olunan hibrid



nəqliyyat vasitələri ötən il ilə müqayisədə 958 ədəd (13 faiz) çox olub. Elektrik mühərriklə nəqliyyat vasitələri isə 215 ədəd, yəni 2021-ci il ilə

müqayisədə təxminən 4,5 dəfə çox idxal olunub."

Nazirlik rəsmisi onu da qeyd edib ki, bu il yanvar ayının 1-dən etibarən elektrik mühərriki ilə işləyən avtomobillər və istehsal tarixi 3 ildən çox olmayan, mühərrik həcmi kiçik olan hibrid avtomobilləri, həmçinin onların istifadəsi üçün enerji doldurucularının idxalı və satışı ƏDV-dən azad edilib.

"Ekoloji təmiz nəqliyyat vasitələrindən, həmçinin ekoloji təmiz yənacaqdan istifadəni genişləndirmək istiqamətində görülən tədbirlər Azərbaycanda ətraf mühitə və xüsusilə atmosfer havasının keyfiyyətinə müsbət təsir göstərəcək".

İmişlidə 175 km kollektor-drenaj sistemləri lildən təmizlənilib. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, İmişli rayonunda meliorativ tədbirlərin doğru aparılması nəticəsində torpaqların münbitliyi artıb.

Artıq əvvəlki illərdə əkin aparılma-
mayan sahələrdə müxtəlif növ kənd
təsərrüfatı təyinatlı bitkilər ekilib. Za-
man keçdikcə şoranlaşan torpaqlar
kollektor-drenaj sistemlərinin vaxtın-
da təmizlənməsi ilə əkinə yararlı və-
ziyyətə gətirilib. Bütün bu işlər Mər-
kəzi Muğan Kollektorlarının İstismarı
İdarəsinin texnikaları vasitəsi ilə həy-
ata keçirilib. İmişli rayonunun ümumi-
likdə 35900 hektara yaxın meliora-
siya olunmuş torpaqlara, 1531 km
drenaj və kollektorlar şəbəkəsi vasi-
təsi ilə xidmət göstərən idarə hazırda
bu istiqamətdə işlərini davam etdirir.

lur. Ən sonda magistral kollektorlar
qurunt sularını rayon ərazisindən kə-
narlaşdırır.

Oğuzda meliorativ tədbirlər da-
vam edir. Dilqəm Şərifov bildirib ki,
Oğuz Suvarma Sistemləri İdarəsi
Oğuz rayonunda 13 min hektara ya-
xın suvarılan sahəni suvarma suyu
ilə təmin edir. Bu il suvarılacaq sahə-
lərin 4523 hektarını dənli bitkilər, 45
hektarını texniki bitkilər tütən, 408
hektarını yonca, 215 hektarını bostan
tərəvəz, 5440 hektarını çoxillik ək-
mələr və 1664 hektarını həyətiani
əkmələr təşkil edir. Oğuz rayonu əra-
zisində İdarəyə məxsus olan 78 ədəd
subartezian və 14 ədəd artezian quy-
uları var. Həmin quyular rayon ərazi-
sində olan 646 ha əkin sahəsinin su-
varma suyu ilə və 4 kəndin
bütünlüklə, 13 kəndin isə qismən iç-
məli su ilə təmin edir. Su istifadəçilə-
rini müəssisə, səmərəli və ədalətli
olaraq su ilə təmin etmək məqsədi ilə

sindən keçdiyindən təbii proseslər
nəticəsində kanallarda su itkisi yara-
nır. Kanallarda suyun maneəsiz və it-
kisiz axması üçün idarənin istismar
tədbirləri planına uyğun olaraq cari
ildə 283 min m² ümumilikdə 32 ka-
nalda 138 km lildən təmizlənmə işi
görülmüşdür. Bundan başqa yaşayış
məntəqələrini və əkin sahələrinin sel
və daşqın sularından mühafizəsi
məqsədi ilə çaylarda mexanizimlərlə
çay məcrasının tənzimlənməsi, daş-
beton bəndlərinin təmiri işlərini həya-
ta keçirilir.

Qeyd edək ki, hazırda da su istifa-
dəçilərinin su ilə təmin olunması və
idarənin hidrotexniki qurğuları və
avadanlıqlarının cari təmiri işləri da-
vam etdirilir.

Füzulidə subartezian quyuları
əhalinin istifadəsinə verilir. Dilqəm
Şərifov bildirib ki, Füzuli rayonunda
yaşayan fermerləri suvarma suyu ilə
təmin etmək üçün hər il yeni layihələr

Regionlarda meliorativ tədbirlər davam etdirilir



İdarə tərəfindən bu ilin əvvəlindən
etibarən 14 ədəd hidrotexniki qurğu
vaxtilə tikilmiş və yararsız hala düşən
borular sökülüb yeni borularla əvəz-
lənərək cari təmir olunub. Bu da nə-
ticə olaraq kollektorlarda qurunt və
səth sularının normal axılmasına,
torpaqların meliorativ cəhətdən yax-
şılaşdırılmasına müsbət təsirini gös-
tərib.

Mərkəzi Muğan Kollektorlarının
İstismarı İdarəsinin balansında olan
kollektorların keçdiyi ərazilər artıq
münbit torpaqlara çevrilməkdədir.
Buna misal olaraq ətrafda ekilən
pambıq sahələrini göstərmək olar.
Fermerlər hər il əkin üçün yerlərin
artdığını söyləyirlər.

Qeyd edək ki, kollektor-drenaj si-
stemlərinin təmizlənməsi sistemli şək-
ildə aparılır. İlk öncə təsərrüfatlar
daxili kollektorlar lildən təmizlənərək
əsas kollektorlara ötürülür. Bu kolle-
ktorlar da magistral kollektorlara qoşu-

Sarca, Fətənburun və Türyançay Su-
dan İstifadədənlər Birlikləri yaradı-
lıb. Suvarma suyu təsərrüfatlara ida-
rənin balansında olan umumi uzun-
luğu 535.8 km olan 74 ədəd suvarma
kanalları vasitəsi ilə öz axını ilə veri-
lir. Suvarma kanallarının su mənbəyi
Daşağıl çay, Oğuz çay, Xal-Xal çay,
Qala çay və Qara su sistemləridir.

Oğuz Suvarma Sistemləri İdarəsi
suvarma ilə yanaşı çay məcralarının
təmizlənməsi və selə qarşı mübarizə
tədbirlərini də həyata keçirir. Dağ
çaylarının yaz və payız aylarında
güclü yağışlar zamanı sel sularını
gətirməsi çayların daşması kanalların
tez-tez qum-çınqılla dolmasına və lil-
lənməsinə səbəb olur. Bir başa çay-
lardan su götürən kanalların müəyy-
ən hissələri çay yatağında yerləşdi-
yindən həmin hissələr il ərzində bir ne-
çə dəfə təmizlənir və bərpa olunur.
Əlavə olaraq kanalların 200 km-dən
artıq hissəsi meşə fondunun ərazi-

icra edilir. Rayon ərazisində ekilən
kənd təsərrüfatı təyinatlı bitkilərin su-
varılması isə ən öndə duran məsələ-
lərdən biridir. Bu məqsədlə Füzuli
Suvarma Sistemləri İdarəsi hər il
mövsümə uyğun olaraq meliorativ
tədbirlərini plana uyğun olaraq da-
vam etdirir. Suvarma suyunun əkin
sahələrinə maneəsiz və itkisiz çatdı-
rılması üçün idarə tərəfindən bu il
torpaq məcralı kanalda beton işlərinə
start verilib. Uzunluğu 24 km-ə yaxın
olan "Qurultay" suvarma kanalı hər il
beton üzlüklə təmin olunur. Hazırda
kanalda beton işlərinə hazırlıq gedir.

Füzuli Suvarma Sistemləri İdarə-
sinin balansında ümumi uzunluğu
1371 km olan suvarma şəbəkəsi
mövcuddur. Bundan 744 km-i açıq
tipli, 626 km-i isə qapalı tipli şəbəkə-
dir. Bundan başqa idarə 261 km-dən
artıq kollektor drenaj şəbəkəsinə də
xidmət edir. 2022-ci ildə həmin şə-
bəkənin 31 km-dən uzun olan hissə-
sinin lildən təmizlənməsi planlaşdırı-
lıb ki, artıq indiyə qədər 17 km-i lildən
təmizlənilib. Quruçay selliyinin Böyük
Bəhmənli kənd ərazisində isə 4 km
uzunluqda ərazi lildən təmizlənilib.
Füzuli rayonunda son illər əhalinin
suvarma və içməli suya olan tələbatı-
nın ödənilməsi məqsədilə yeni subar-
teziyan quyulurının da qazılması da-
vam edir. Bununla yanaşı nasaz və-
ziyyətdə olan quyular da təmir oluna-
raq yenidən istismara verilir.

Qeyd edək ki, Füzuli Suvarma Si-
stemləri İdarəsi 27200 ha suvarılan
əraziyə xidmət edir. Əsas su mənbə-
ləri mənbəyini Araz çayından götürən
Baş Mil kanalı, Yuxarı Mil kanalı və
Köndələnçaydır. 2022-ci ildə idarənin
xidməti ərazisində 12928 ha payızlıq
dənli bitkilər ekilib, tam şəkildə su-
varma işləri aparılıb və yüksək məh-
suldarlıq alınıb. Hazırda 8000 ha-dan
yuxarı yem bitkiləri, o cümlədən
yonca və digər bitkilərin suvarma iş-
ləri davam etdirilir. Bu il eyni zaman-
da rayon ərazisində 400 ha pambıq,
258 ha isə şəkər çuğunduru ekilib.

Hüseyn İsgəndərov



Rövşən Rzayev yaponiyalı xeysiyyəçi ilə görüşdü

Sentyabrın 7-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev Yaponiyanın "Fuji Optical Co. Ltd" şirkətinin rəhbəri, dünya şöhrətli oftalmoloq və xeysiyyəçi Akio Kanai ilə görüşüb.

"Unikal" xəbər verir ki, Prezident,
Müəffər Ali Baş Komandan İlham Əliyev
in rəhbərliyi ilə rəşadətli ordumuz tor-
paqlarımızı işğaldan azad etdikdən so-
nra məcburi köçkünlərin həyatında yeni
bir dövrün başladığı barədə yaponiyalı
qonağa ətraflı məlumat verilib. Qeyd
edilib ki, işğaldan azad edilmiş ərazilər-
də geniş bərpa-quruculuq işləri aparılır,
Böyük Qayıdışın ilkin mərhələsi başla-
nıb. Doğma yurda böyük ruh yüksəkliyi
ilə qayıtmağa hazırlaşan insanlar dövlə-
timizin qayğısı ilə əhatə olunublar. Pre-
zident İlham Əliyev onların qısa
müddətdə öz ata-baba ocaqlarına qayı-
dışının təmin olunmasını ən mühüm və-
zifə kimi qarşıya qoyub. Birinci vitse-
prezident Mehriban xanım Əliyeva məc-
buri köçkünlərlə bağlı məsələlərin həlli-
ni daim diqqətdə saxlayır.

Məcburi köçkünlüyün çətinliklərini
yaşayanların sağlamlıq vəziyyətinə
xüsusi həssaslıqla yanaşılır. Dövlət Ko-
mitəsi ilə Tibbi Ərazi Bölmələrini İdarə-
etmə Birliyi - TƏBİB arasında bağlan-
mış əməkdaşlıq haqqında memorandum
əsasında doğma yurda qayıdarkən
məcburi köçkünlər hərtərəfli tibbi müay-
inədən keçirirlər. Artıq Zəngilan rayo-
nunun Ağalı kəndinə qayıdışda bu
təcrübə tətbiq edilir.

Yaponiyalı xeysiyyəçinin Azərbayca-
nda 15 ildən artıq bir müddətdə məc-
buri köçkünlərə və aztəminatlı ailələrə
optometrik xidmətlər göstərdiyi, nəticə-
də hər il minlərlə insanın görmə imkan-
larını yaxşılaşdırdığı minnətdarlıqla xa-
tirlənib.

Akio Kanai COVID-19 pandemiyası
ilə əlaqədar 2020-ci ildən ölkəmizdə öz
xeysiyyəçilik missiyasını həyata keçirə
bilmədiyini vurğulayaraq, indiki səfərinin
missiyanı bərpa etmək məqsədi daşı-
dığını bildirib. Yaponiyalı qonaq səfər
çərçivəsində Tərtər rayonunda olub,
vaxtilə xidmət göstərdiyi insanlarla
görüşüb, müharibə zamanı rayonda
dağıntıya məruz qalmış mülki obyektlər-
ə baş çəkib, bundan ziyan gören insan-
larla söhbətəlib. O, xeysiyyə missiyası-
nın uğurla həyata keçirilməsinə höku-
mət səviyyəsində göstərilən dəstəyi razı-
lıq hissi ilə xatırlayıb, missiyanın bər-
pasından sonra bu dəstəyin davam
edəcəyinə ümidvar olduğunu deyib.

Görüşdə qarşılıqlı maraq doğuran di-
gər məsələlərdən də danışılıb.

Belarus Ukrayna ilə sərhəddə təlimlərə başladı



Belarus ordusu sentyabrın 8-də Ukrayna ilə sərhəddə hərbi təlimlərə başlayıb

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, təlimlər Ukrayna-nın şimal vilayətləri ilə sərhəddə keçirilir. Təlimlərdə şərti olaraq düşmənin tutduğu ərazilərin azad edilməsi ilə bağlı tapşırıqlar icra olunacaq.

Ermənistanda şagirdlərə Azərbaycan dili öyrədilir

Ermənistanda orta məktəb şagirdləri fakültativ fənn olaraq Azərbaycan və türk dillərini seçirlər.

"Unikal" "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, bu barədə Ermənistanın təhsil, elm, mədəniyyət və idman naziri Vaqram Dumanyan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, nazirlik yuxarı siniflərdə Azərbaycan və türk dillərinin öyrənilməsinə istək əsasında, gürcü və fars dillərinin öyrənilməsinə isə əsas dil olaraq tədris edilməsini təklif edib.

Livanlı nazirin həyatında bomba partladıldı

Livanın nəqliyyat naziri Əli Hamiyənin evinin bağçasında bombanın partladıldığı bildirilib.

"Unikal" Livanın rəsmi agentliyi NNA-ya istinadən xəbər verir ki, hadisə nazirin Bekaa bölgəsindəki evində baş verib.

Yerli KİV bağçanın elektrik naqilinə qoyulan bombanın partladığını yazıb. Məlumatda, nazirin evdə olub-olmaması, can itkisi və ya yaralananlar barədə təfərrüatlar verilməyib.



Gülayə Məcid

Rusiyada meymunçiqəyinə ikinci yoluxma halı qeydə alınıb

Rusiyada ikinci dəfə meymunçiqəyi virusuna yoluxma halı aşkarlanıb.

APA-nın Moskva müxbirinin məlumatına görə, yoluxma Sankt-Peterburqda Avropadan qayıdan kişidə aşkarlanıb. O, xəstəxanaya yerləşdirilib, həyatı üçün təhlükənin olmadığı bildirilib.

Qeyd edək ki, Rusiyada meymunçiqəyinə ilk yoluxma halı bu ilin 12 iyul tarixində aşkarlanıb.

İran təyyarələri Rusiyaya naməlum yüklər daşımağa başlayıb

İrannın yük təyyarələri kütləvi şəkildə Moskvaya gəlməyə başlayıb.

"Unikal" xəbər verir ki, bu barədə "Flightradar" uçuş izləmə portalının məlumatında qeyd olunub.

Portalda İranın dövlət aviashirkəti olan Iran Air-in "Boeing 747-21AC" daşıyıcısının hərəkəti ilə bağlı məlumatlar yayılıb. Təyyarə sentyabrın 4-də saat 20:08-də Moskva Şeremetyevo hava limanına enib. Ertəsi gün o, yenidən İrana qayıdıb.

Ümumilikdə, avqustun 21-dən etibarən İrandan üç belə uçuş müşahidə edilib. İran təyyarələrində hansı yükün olduğu məlum deyil.

Ağarza Elçinoğlu

Erməni mediası Paşinyanın Rusiya səfərini tənqid etdi: "Blef edir"

Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya-a səfəri zamanı səsləndirdiyi qəribə fikirlər yerli mediada müzakirələrə səbəb olub. "Hərəkət" nəşri yazır ki, İrəvan təmsilçisinin rusiyalı həmkarını ağız dolusu tənqidləməsi yersiz görünüb.

"Dünən Ermənistan ictimaiyyəti bütün diqqəti ilə sözün həqiqi mənasında ekranlara pərçimləndi. Xalq Ermənistanın baş nazirinin Şərq İqtisadi Forumunda iştirakını, əslində isə Rusiya prezidenti ilə görüşdüyü uzaq Vladivostokda baş verən prosesləri izləyib. Sonradan internetdə hökumət başçıları-nın nəyi necə demələri və sair məsələlərlə bağlı qızğın müzakirələr və tənqidlər başladı.

Əlbəttə ki, fərqli insanlar tam fərqli şeylərə diqqət yetirirdilər. Birincisi, Ermənistanın baş nazirinin rus dilini bilməsi vacib idi. Bəziləri onun ləhcəsindən və nitqinin yönəmsizliyindən əsəbləşdi. Digərləri çıxışdakı bəzi ifadələri vurğuladılar. Ən böyük səsküyə səbəb olan məqam isə onun Vladimir Putinə minnətdarlıq etməsi və komplimentlər səsləndirməsi oldu.



Paşinyan regionda vəziyyətin gərginləşəcəyindən qorxur. Xüsusən də Paşinyanın Vladimir Putinin erməni tərəfinin müraciətlərinə operativ cavab verməsindən heyran qalması barədə bəyanatı müzakirə olundu. Sonra o dedi ki, 2020-ci il noyabrın 9-da "Vladimir Putinin şəxsi sözləri sayəsində" hərbi əməliyyatların dayandırılmasına dair bəyanat imzalanıb. Sənədin 9-cu bəndi "İqtisadi və nəqliyyat infrastrukturalarının blokadadan çıxarılmasına" aiddir. Hansı ki, "Ermənistan Azərbaycan ərazilərindən, Azərbaycan Ermə-

nistan ərazisindən keçməklə nəqliyyat marşrutları alacaq..."

Paşinyan həmkarının "biz ümid edirik ki, bu prinsip əsasında "Erməni yol ayrıcı" adlandırdığımız layihəni həyata keçirə biləcəyik... Həmin ərazidən cənubdan şimala, qərbdən şərqə birləşdirən yollar keçəcək". Paşinyan hakimiyyətinin ideologiyası məhz bu blef və hiylə üzərində qurulub: realılıqla heç bir əlaqəsi olmayan manipulyasiya və əsassız gözləntilər", - nəşr yazıb.

Tural Tağıyev

ATƏT-in amerikalı həmsədri İrəvana getdi

ABŞ dövlət katibinin Qafqaz məsələləri üzrə baş müşaviri, ATƏT-in Minsk qrupunun amerikalı yeni həmsədri Filip Riker İrəvana gedib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistanda-ki səfirliyi məlumat yayıb.

Qeyd edək ki, o, sentyabrın 8-10-da Ermənistan və Azər-



baycanın davamlı sülhə nail olmaq və Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün diplomatik səylərinə ABŞ-ın dəstəyini müzakirə etmək üçün Ermənistan rəsmiləri ilə görüşəcək.

Bundan sonra onun Azərbaycan və Gürcüstana da səfəri planlaşdırılıb.

Ağarza Elçinoğlu

Bayden Ukraynaya 675 milyon dollarlıq hərbi yardım paketini təsdiqləyib

ABŞ Prezidenti Co Bayden Ukraynaya 675 milyon dollar dəyərində növbəti hərbi yardım paketini təsdiqləyib.

APA-nın CNN-ə istinadən xəbərinə görə, bu barədə ABŞ müdafiə naziri Lloyd Ostin bəyan edib.

"Dünən Prezident Bayden ABŞ-ın Ukraynaya yardımının 675 milyon dollar dəyərindəki növbəti tranşını təsdiqləyib", - deyə Ostin Almaniyanın Ramştayn aviabazasında Ukrayna Müdafiə Kontakt Qrupu ilə görüşündə bildirib.

Ostin əlavə edib ki, yardım paketinə idarə olunan reaktiv yaylım atəş sistemləri, 105 millimetrlik haubitsalar, artilleriya sursatı və HARM sistemləri, hammerlər, zirehli təcili-tibbi yardım maşınları, tank əleyhinə sistemlər və kiçik silahlar daxildir.

Ostin vurğulayıb ki, bu, Bayden administra-



siyasının ötən ilin avqustundan bəri ABŞ sto-klarından Ukraynaya üçün ayırdığı 20-ci hərbi ləvazimat yardımınıdır.

"Barselona" və "Ayaks"dan darmadağın, "Liverpool" "Napoli"yə uduzdu



Çempionlar Liqasının qrup mərhələsində 1-ci tura yekun vurulub. 2-ci oyun günündə 4 qrupda 8 görüş keçirilib.

Pley-off mərhələsində "Qarabağ"ı mübarizədən kənarlaşdıran Çexiyanın "Viktoria" (Plzen) klubu C qrupunda "Barselona"nın qonağı olub. Görüş Kataloniya klubunun 5:1 hesablı qələbəsi ilə başa çatıb. Robert Levandovski oyunda het-trik edib.

Bu qrupun digər matçında isə Milan "İnter"i "Bavariya"ni qəbul edib. Oyunda qonaqlar 2:0 hesablı qələbə qazanıb.

A qrupunda "Liverpool"u qəbul edən "Napoli" rəqibini 4:1 hesabı ilə üstələyib.

7 sentyabr A qrupu

20:45. "Ayaks" (Niderland) - "Reynçers" (Şotlandiya) - 4:0

Qollar: Alvares, 17, Berquas, 32, Kudus, 33, Berquayn, 80

23:00. "Napoli" (İtaliya) - "Liverpool" (İngiltərə) - 4:1

Qollar: Pyotr Zelinski, 5-pen. 47. Andre Zambo-Angissa, 31. Covanni Simeone, 44 - Luis Dias, 49

Xal durumu: "Ayaks" - 3. "Napoli" - 3. "Liverpool" - 0. "Reynçers" - 0

B qrupu

23:00. "Atletiko" (Madrid, İspaniya) - "Portu" (Portuqaliya) - 2:1

Qollar: Mario Ermoso, 90+2. Antuan Qrizmann, 90+11 - Mateus Uribe, 90+5-pen.

23:00. "Brügge" (Belçika) - "Bayer" (Almaniya) - 1:0

Qol: Abakar Silla, 42
Xal durumu: "Brügge" - 3. "Atletiko" - 3. "Portu" - 0. "Bayer" - 0.

C qrupu

23:00. "Barselona" (İspa-

niya) - "Viktoria" (Plzen, Çexiya) - 5:1

Qollar: Frank Kessye, 13. Robert Levandovski, 34; 45+3. 68. Ferran Torres, 71 - Yan Sikora, 44

23:00. "İnter" (İtaliya) - "Bavariya" (Almaniya) - 0:2

Qollar: Leroy Sane, 25. Danilo D Ambrozio, 66-avto-qol

Xal durumu: "Barselona" - 3. "Bavariya" - 3. "İnter" - 0. "Viktoria" - 0

D qrupu

20:45. "Ayntraxt" (Frankfurt, Almaniya) - "Sportinq" (Portuqaliya) - 0:3

Qollar: Edvards, 65, Trinako, 67, Santos, 82

23:00. "Tottenhem" (İngiltərə) - "Marsel" (Fransa) - 2:0

Qollar: Rişarlison, 76; 81
Xal durumu: "Sportinq" - 3. "Tottenhem" - 3. "Marsel" - 0. "Ayntraxt" - 0

6 sentyabr E qrupu

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə) - 1:0

"Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya) - 1:1

Xallar: "Dinamo" - 3, "Milan" - 1, "Zaltsburq" - 1, "Çelsi" - 0.

F qrupu

"Leyptsiq" (Almaniya) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 1:4

"Seltik" (Şotlandiya) - "Real" (İspaniya) - 0:3

Xallar: "Şaxtyor" - 3, "Real" - 3, "Leyptsiq" - 0, "Seltik" - 0.

G qrupu

"Borussiya" (Dortmund, Almaniya) - "Kopenhagen" (Danimarka) - 3:0

"Sevilya" (İspaniya) - "Mançester Siti" (İngiltərə) - 0:4

Xallar: "Mançester Siti" - 3, "Borussiya" - 3, "Kopenhagen" - 0, "Sevilya" - 0.

H qrupu

PSJ (Fransa) - "Yuventus" (İtaliya) - 2:1

"Benfika" (Portuqaliya) - "Makkabi" (Hayfa, İsrail) - 2:0

Xallar: "Benfika" - 3, PSJ - 3, "Yuventus" - 0, "Makkabi" - 0.

UEFA-dan paylaşım: "Kvaratsxeliya xüsusi"dir



UEFA Çempionlar Liqasının rəsmi Twitter hesabında "Napoli"nin gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliya haqqında paylaşım edib.

Qol.az xəbər verir ki, ötən gecə qrup mərhələsinin 1-ci turunda "Liverpool"la görüşdə qol ötürməsi ilə yadda qalan 21 yaşlı hücumçu barədə bu sözlər yazılıb: "Kvaratsxeliya xüsusi"dir.

Qeyd edək ki, ötən gecə "Napoli" "Liverpool"a 4:1 hesabı ilə qalib gəlib. Xviça isə 44-cü dəqiqədə Canluka Simeonenin vurduğu qolun ötürməsini verib.

Xatırladaq ki, Xviça Kvaratsxeliyanın atası Badri Kvaratsxeliya 1997-98-ci illərdə "Kəpəz"də, 1998-2005-ci illərdə isə "Şəmkir"də oynayıb. O, 2000-ci ildə Azərbaycan milli komandasında çıxış edib.

İkardi "Qalatasaray"da

"Qalatasaray" transfer pəncərəsinin son günündə 5 yeni futbolçunu heyətinə qatıb.

"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, "Cim-Bom" Mauro İkardi, Yusuf Demir, Matias Ross, Milot Raşitsa və Xuan Matanı transfer edib.

Klub İkardini PSJ-dən, Raşitsanı isə "Norviç Siti"dən icarəyə götürüb. "Qalatasaray" 19 yaşlı Yusuf Demirin transferi üçün "Rapid"ə 6 milyon avro ödəniş edəcək.

Bundan əlavə, "sarı-qırmızılar" Xuan Mata və Matias Rosla danışıqlar apardıqlarını açıqlayıb.



UEFA Türkiyə klubunu cərimələdi



UEFA "Sivasspor"u cərimələyib. Buna səbəb Türkiyə təmsilçisinin fanatlarının Avropa Liqasının pley-off mərhələsində "Malmö" (İsveç) ilə cavab oyununda meydana yad maddələr atmasıdır. Ona görə də Superliqa təmsilçisi 31 min 500 avro məbləğində cərimələnib.

Eyni hərəkətə görə "Malmö" də cəzalandırılıb - 31 min 500 avro.

Qeyd edək ki, "Malmö" "Sivasspor"a qalib gələrək (3:1, 2:0) Avropa Liqasının qrup mərhələsinə adlayıb. Türkiyə klubu isə yoluna Konfrans Liqasının qrup mərhələsində davam edəcək. Komanda bu gün 1-ci turda Çexiya "Slaviya"sı ilə qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Elxan Məmmədov Yunanıstan Futbol Federasiyasının rəhbərliyi ilə görüşdü

FİFA-nın Avropa Milli Assosiasiyaları Departamentinin direktoru Elxan Məmmədov qurumun prezidenti Canni Infantinin rəhbərlik etdiyi heyətlə birlikdə Yunanıstan Futbol Federasiyasının rəhbərliyi ilə görüşüb.



Görüş Fransanın paytaxtı Parisdə olub. Görüşdə Yunanıstan Futbol Federasiyasının prezidenti Panayotis Baltakos və baş direktor səlahiyyətlərini icra edən Yakovos Filippusis iştirak ediblər.

Tərəflər Yunanıstan futbolu ilə bağlı məsələləri müzakirə ediblər və qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyini bildiriblər.

"Qarabağ" beynəlxalq təcrübəyə malikdir" - "Frayburq"un baş məşqçisi

"Matçı səbirsizliklə gözləyirik. Qarşımızda hər il Avropa Liqasında və ya Çempionlar Liqasında çıxış edən, beynəlxalq təcrübəyə malik komanda var".

Qol.az xəbər verir ki, bu sözləri Almaniyanın "Frayburq" klubunun baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsində sabah "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, Ağdam klubu ilə matçın onlar üçün vacib olduğunu bildirib: "Son illər avrokuboklarda sabit çıxış sərgiləyən komanda ilə oynayacağımız üçün xoşbəxtəm. Biz Bundesliqa oyunlarına da eyni ciddiliklə yanaşıırıq. Hər iki liqada inamlı çıxış etmək istəyirik".

Qeyd edək ki, sentyabrın 8-də "Europe Park" stadionunda təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq.